

MIKAIL RƏFİLI

АРХИВ

N I Z A M I

həjatъ və jaradъçыъфъ

Azərbaycan Sovet Jazıcsılarqı Ittifaqı Nəşriyyatı
Bakı — 1939

894.362.04

А И О

1939

MIKAIL RƏFİLI


P54

376

N I Z A M I

8477

0963-



Azərbaycan Sovet Jazıçaları İttifaqı Nəşriliyati
Bakı — 1939

BƏJYÜK AZƏRBAYCAN ŞAIRI

Bugyn bəjyik qommunar və revoljusijanın alovlu tribunu Sergej Mironovic Kirovun adıny daşşyan Kirovabadda—kəhnə Gəncə şəhərində səkkiz əsr bundan əvvəl, bəjyik Azərbaycan şairi, dynja poeziyasının ən bəjyik romantqlərin-dən biri olan, tarixdə «Xəmsə» adı ilə məşhur, beş əlməz poemanın müəllifi Nizami doqulmuş idi.

Zəngin və qydrətli əlkəmiz bəjyik Nizaminin anadan doqulmasının 800 illijini bajram etmək ycyn hazırlaşır. Dahijanə romantik poeziyası və ajdən humanist dynjagerysy, dərin hikməti və xalqla yzvi surətdə baqlı olmaşı, feodal gəçəsinin zylmətini jaran jiksək qabaqcı ideal-lar, internasionalizmi,—bytyn bunlar Nizaminiin obrazının feodalizm epoxasında Şərq xalqlarınpın jaratdıq्य ən bəjyik mədəni qıjmətlərin simvolu etməkdədir.

Nizaminiin şeir dəhasınpın bəjyik nailijətləri bugyn Sovet İttifaqı xalqlarınpın malı olmaqdadır. Bugyn Nizami sosialist gynəşinin par-

laq və hərarətlü şyallar ılıq işıqlanmış, doqma Azərbaycan xalqına qajtarılmış və böyük bir qyrurla dynja poeziyasının ən qabaqcıl simaları sırasında jer tutmuşdur.

Dynjanın ən jaxş şairləri Rustaveli, Novoj, Xosrov Dəhləvi, Çami, Fyzuli—Nizamidən seir sənətini əjrənər, onun jaradıçlıqla dərin hormət və məhəbbət bəsləjərdilər. Nizaminin əljazaları uzun əsrlər boyu şairin gynəşli vətənindən Hindistana qədər jaşılmış idi. Bytyn şərq bu dahi azərbaycanlılarının poemalarıyla sevə-sevə oxujurdu. Onun ədəbi irsi əz parlı, sadəlik, əzəmət və rəvnəqini itirmədən səkkiz əsrən bəri jaşamaqdadır.

Sənətin ən jaxş məhək daşın zamanı, böyük Nizami tərəfindən məqəlub edildi. Feodal epoxasının şairi bizim epoxaja ahəngdar geldi. XII əsrin şairi sosialist insanının çanlı myasırı oldu.

NIZAMININ DƏVRY.

XII əsrə bu qədər böyük bir insanın mejdana çıxmış Azərbaycan xalqının tarixində təsadüfi bir hadisə dejildi.

Nizaminin epoxası Azərbaycan qulturası və bədii ədəbijiyyətin inkişafının ən parlaq dövlərindən birini təşkil edir. Bu dövryn mədənijəti Azərbaycan tarixinə «qızyl əst» adı ilə daxil olur.

Azərbaycan XII əsrə əz dəvryin qabaqcıl əlkələrindən biri idi. Bu dövrdə Azərbaycan dövləti qyvvətlənmış, Azərbaycan qulturası, elmi, arxiteqturası, sənəti və ədəbijiyyət parlaq bir dərəcəjə qıksəlmişdi.

XI əsrə Azərbaycanda feodalizmin möhkəmlaşması ilə əlkə bir necə qyvvətli feodal dövlətləri arasında boynymışdı. Azərbaycanın cənub hissəsi İldəgizlərin (Azərbaycan atabəylərinin) əlinə kecmiş idi. Bərdə, Gəncə, cənubi Azərbaycan buraja daxil idi. Şərqi-şimalında isə Şirvanşahlar dövləti jerləşmiş idi. Kyryn şimal tərəfi bytynlyklə Şirvanşahlara tabe idi.

Şirvanşahlar dövləti tarixi nəzərlə əz dəvry üçün progressiv bir hadisə idi, cynki bu dövlət Azərbaycanın şərq hissəsindəki dağlıq feodal mylkərini birləşdirir, əlkənin inkişafına jardım edirdi. Azərbaycan xalqının ərəb əmirləri, Iran şahları, səlcuqilər tərəfindən məhv edilən istiqlalijəti uğrunda uzun əsrlər boyu davam edən mybarizəsi nəhajət qyvvətli Azərbaycan dövlətinin əmələ gəlməsi ilə tamamlanmış idi.

XII əsrə Azərbaycanla janaş olaraq Gyrçystan dövləti qıksəlmiş idi. Gyrçystan, caricə Tamaranın (1184—1213) səltənəti dövryndə qıksək siyasi və iqtisadi qyvvət sahibi olmuşdu. O zamankı Azərbaycanla Gyrçystan ara-

sında ən səx sijasi mynasibətlər ittifaq edirdi. Azərbajcanlılar gırçılrlə ittifaq əbaqlajarlaq əz vətənlərini xəzərlərdən mydafiə edir, birlikdə səlcuqilərlə vuruşur, xariçi hycumlarla birlikdə dəf etmək ucun səx ittifaq əlaqələrinə girişirlərdi.

Sirvanşahlarla Gyrçystan arasında jahňız sijasi əlaqə dejil, jahňız qohumluq mynasibəti də var idi. Gyrçystanla Azərbajcanın bir-biri-lə jahňıňsa, iqtisadi və sijasi intereslərin birlili, əz əlkələrini mystərək qyvvələrlə ymumi dysməndən mydafiə etmək ehtiyaçından doğardu. Böyük tiçarət karvan jolu Gyrçystanla Azərbajcandan kecir və bu iki dövlətin arasında ittifaqın möhkəmləşməsinə səbəb olurdu. Gyrçystan padşahları bu coxdankə dostluqu daha da möhkəmləşdirmək ucun bə'zən əz qızlarlań Širvanşahlara ərə verərlərdi. Gyrçystanda məşhur David səltənət syrdiyiy zaman (1085—1125) Širvanşahlarlaq qoşunlarla myttəfiq gırçy qoşunlarlaq ilə birlikdə, Širvan tutmaq ucun calşan səlcuqilərlə mybarizə aparırlardı. Jenə haman David əz qızı Tamara-nın Əfridunun oğlu Širvanşah Mənuçəhrə ərə vermişdi. Bu hadisə XII əsrədə Azərbajcanla Gyrçystan arasında səx ittifaq olduğunu bir daha sybut etməkdədir.

Nizaminin myasiri olan şirvanşah Əhsitanın hökmyranıňsa, ucuncu Georginin (1156—

1184) və caricə Tamaranın (1184—1213) ha-kimijjəti devrynə təsadif edir. Širvanşah Əhsitan da Mənuçəhr kimi qonşu Gyrçystan ilə jahňız sijasi və mədəni əlaqələr saxlajırdı. Əhsitanın anası gırçy şahınpın qızı Tamara, ərl Mənuçəhr oldykən sonra əz vətəninə qayıtmış və monastırda gırərək rahibəlik etmişdi. Cox ehtimal onun Gyrçystanda jaşaması da Zaqqaf-qazijanın bu iki dövləti arasında dostluq mynasibətlərinin artmasına jardım etmiş idi.

Gırçy tarixçilərinin jazdəqyńa gərə Širvanşah Əhsitan Tamaranın oğlu olduğu ucun, Georgija bir ata kimi baxırdı. Dərbənd xəzərləri Širvanşahı səxhəşdərmaqa başladıqları zaman Georgi Əhsitana kömək etmiş idi.

Əhsitan böyük caricə Tamaranın sarayına tez-tez gələrdi. Əhsitan Tamaraja aşiq olaraq onunla evlənmək istəmişsə də, jahňız qohumu olduğu ucun Tamaranın razılyıqńı almamış idi.

Azərbajcanla Gyrçystanın dostluq mynasibətləri, bir-birinə göstərdikləri hərbi jardım onlarlaq dəfələrlə təhlükədən qurtarmışdı. O zamanıň Širvan padşahları, paitaxt olan Şamaxıya dysmənlər tez-tez hycum elədiyi ucun əz paitaxtlarıń Vakıja kecirməjə təcbur olmuşlardı.

NIZAMI DƏVRYNDƏ ƏDƏBIJJAT.

XII əsr Azərbajcan tarixi devlet quruluşu və mədəni iyksəlisin artması ilə diqqəti çəlb edir. Bu əsrə əlkədə böyük və zəngin ədəbijat və sənət inkişaf edir. Bytyn bu içtimai proses kəskin bir sinfi mybarizə səraiti daxilində gedirdi. Əlkənin progressiv qyvvələri xariç iştiracılara myqavimət göstərmək istədikləri halda, feodal aristokratija və bas ruhanilər xəjanət edirdilər.

Azərbajcan xalqıny progressiv içtimai ideallarla uşırında mybarizə səraitində Şirvanda Nizami, Xaqani kimi böyük dynja şairləri jetsirdi. Onların jetsiməsi Azərbajcan qulturasının hələ XII əsrə jeni bir pilləjə qalxıqları və olduqça parlaq bir dövr kecirdijini göstərir. Bu əsrə jetsən şairlər sırasında Xaqani, Nizami, Məhsəti xanım, Əbylyla, Fələki Şirvani, Izzəddin Şirvani, Myçirəddin Bələkani kimi simaları qejd etmək lazımdır.

Məhsəti xanım iyksək təbəqəjə mənsub olmaqla barabar Soltan Sənçarın sarayında olduqça gərkəmlı bir hərmət qazanmışdır.

Sairənin həjatlı haqqında əldə geniş və əsaslı məlumat joxdur. Rəvajət edildijinə görə Məhsəti ilə Nizaminin myəjjən iaxınlıqlarla varmış. Məhsətinin bə'zi əsərləri «Atəskədə» adlı təzkirədə dərc edilmişdir.

Bizə mə'lum olan bu ilk Azərbajcan şairəsi eksərijjətlə aşiqanə rybailər, qəzəllər jazardı. Rybailərinində sevgi əsas bir tema olaraq tərənnym edilməkdədir.

Bununla belə cox maraqlıdır ki, bu kybar şairənin əsərlərində biz o zamankı Azərbajcan qadınlıqlarınp aqyr və açı əsirlijinin izlərini, qurtuluş ucun cırğınan arzularını da geryryk: «Hər geçə qəmimdən jeni əzəblər dujdum. Mənim juxum göz jaşına dəndiy. Məni qoçalar janında saxlamaq mymkyn dejildir. Bizi qaranlıq evlərdə saxlamaq mymkyn dejildir. Səninin sacların bir zəncirdir, insanın isə evdə zəncirə saxlamaq mymkyn dejildir».

Bu sözlər myəjjən dərəcədə aşiqanə bir rəng daşsa da, Məhsəti xanımın jaradıçlıqlında feodal və din əsarəti altında əzilən qadınlıqları şurundakı ibtidai, zəif, dumalı ojanış, mytərəddid, açız bir e'tiraz gərməmək mymkyn dejildir.

Əbylyla Gəncəvi—Fələki Şirvani və Xaqani Şirvanının myəllimi idi. Əbylyla Şirvansahlar sarayında böyük hərmət sahibi olmuş idi. Ona ystadi-syəra, jə'ni şairlərin ustادъ dejərlərdi.

Fələki Şirvani məşhur şair, alim və münəccim olmuşdur. O da Nizaminin myasiri olmuş və Şirvansah Mənuçəhr zamanında yaşatılmış idi.

Izzəddin Şirvani də olduqça böyük elm sahibi və sənətkar bir adam idi.

Əsrin mədəni nümayəndələri olan bu alim və şairlər dəstəsi arasında hec səbhəsiz birinci jəri tutan Xaqani Şirvani ilə Nizami Gəncəvidir.

Əfzələddin Xaqani Əbu Nəççar (1120—119?) nəççərən, jə'ni xarratın oğlu idi. Sairin əmisi Mirzə Kafi Şirvan alimi, təbib və mynəçim idı.

Xaqani zəmanəsində Şirvanşahlar sarayında qəsidiə ədəbijiyyat cox zəngin və parlaq idı. Mənuçəhr əz sarayında Azərbaiçanın ən jaxş şairlərini toplamış idı. Bir cox şairlər əz himajəci həkmyardalarının şərəfinə qəsidiələr, tə'riflər jazmağı məcbur olurlardı. Xaqani də əsərinin ən ənəsinə taşə olaraq Mənuçəhri tə'rif edən qəsidiələr jazmış idı. Lakin qəsidiələrlə barabar Xaqani bir cox rybailər, qəzəllər də jazmışdı.

Xaqaninin jaradıçlılığı ilə tanış olduqda qarşımıza əz vətənidə sakitlik gərməjən, feodalların istibdad və əsarətindən jorulmuş, sevimli və gezəl vətəni olan Şirvandan uzaqlara qacmaq istəjən böyük bir dynja şairinin xidalı çənlanmaqdadır. Rybailərinin birində Xaqani yrəjindəki qəmindi və janqından bəhs edərək deyir ki:

«Mənim janqıñım gəjlərdəki dirəklərə səqəşmaz,
Qopardıqım bu nalələr yrəklərə səqəşmaz.
Nazənin, soruşma sən yrəkdəki qəmimi,
Yrəkdəki bu qəmərim fələklərə səqəşmaz.»

Beiyk şairin bytyn həjatı, səyrəntərlər, səjahətlər icində kecmiş idı. Uzun bir zaman o, əz elindən uzaq jaşamış idı. Bəzən bunun səbəbinə şairin Məkkəjə-filanə getməsində gəryirlər. Halbuki, Xaqanının vətənidən uzaqlaşmasa da—onun orta əsr feodal həjatı ilə, Şirvanşahlarən istibdadı ilə razılaşmaq istəməməsinin əlamətləridir. Xaqanının rybailərindəki hyzn və şikajətlər bu içtimai narazılıqdan doğurdu:

«İslərim dyiyn-dyiyn ystə gəlib hasılə
Mymkyn olsa dyiyny acardım əz əlimlə,
Cox axtardım el icrə səlamət jer tapmadım,
Tapsam əiər elimdən uzaqlaşmazdım belə».

Xaqaninin «Həbsiyyə»ni jazmasına səbəb Şirvanşahlar sarayından qacması və Əhsitan tərəfindən tutularaq Bələkan qə'ləsinə salınması olmuşdu. Bu gəzəl əsəri Xaqani həbsdə olduğu zaman jazmış idı.

Xaqani səjahətləri əsnasında böyük Sasani padşahlarından Ənusirəvanıñ kecmişdə pajtaxtı olan Mədain şəhərinin xərabələrini dolasaraq, əz məşhur «Mədain xərabələri» əsərini jazmış idı.

Əsər dərin fəlsəfi bir həjəcan ilə jazlılmışdır. Xaqani insan həjatının pucluqından, şəhərət və əzəmətlərin keciçilijindən, ruhundakı iniltilərindən danışır. «Mədain» şairin ən sənətkarana əsərlərindən sajılyr.

Xaqani şairlik mənsəbini jyksək tutur. Əz zamənəyin padşahlarla, həkmydarlarla haqqında çəsarətli sözlər söyləjir, ədalət və həqiqətarzalarla ilə sərgiriyordu.

Sair jahňız bəyik bir sənətkar deyil, əz devrynyň ən qabaqcı və alim adamlarından biri idi. Əsərlərində Xaqaninin olduqça geniş bir bılık sahibi olduqu, zəmanəsinin elmlərinə dərinindən bələd olduqu hiss olunur.

Xaqani qosmopolit bir şair idi. O, həm islam, həm də xristianlıq aləminə jaxınlı idi. Diniñ lərdə, millətlərdə onun үcyn bir fərq yox idi. Odur ki, onun əsərlərində dargəzly dindar mysəlman gəryşlərinə rast gəlmək mymkyn deyil.

Əsərlərində geniş xariçi aləmə bəyik bir maraq olduqu kimi, qonşu xalqın dilinə, Gyrçystana da maraq olduqunu gərməkdəjik. Xaqaninin bə'zi şeirlərində gırçy sözlərinə bələ təsadüf etmək mymkondur.

Xaqani zəngin dilli, həssas və mytəfəkkir bir sənətkardır. Orientalistlər onun dilinin aqyrlyqınp qejd etsələr də, bunun əzy belə Xaqani үcyn fars dilininjad olduğunu və devrynyň hakimlərinin təzjiqi altında əz ana dilində deyil, fars dilində jazmaqa, jaratmaqa məcbur olduqunu ajdylaslaşdırır.

Bəyik sənətkar istər Azərbaycan və istərsə sərq pəcəzijasının inkişafına cox tə'sir etmiş

idi. Əz tarixi əhəmijjəti, zəngin jaradıçlılıq və sənətkarlıqla e'tibarılı Xaqani dynja poeziyasında ən gərkəmli jerlərdən birini tutmaq lajıqdır.

V. I. Lenin Tolstojdən bəhs edərkən Tolstojun xalq arasına jaýlmasы үcyn revolusija olmasa lazıbm gəldijini söyləmiş idi. Ejni surətlə Aprel Sosialist revolusijası Xaqani və Nizami kimi bəyik Azərbaycan xalq şairlərinin əz qıjmətinə verdi. Bugyn Nizami və Xaqani həqiqətən Azərbaycanın «sevimli xalq şairləri» olmuşular.

NIZAMININ DILI

Azərbaycanın tarixi inkişafı ən qədim zamanlardan bəri Qafqazın başqa xalqlarının tarixi ilə möhkəm surətdə əlaqədar olmuşdur. Uzun əsrlər boyu Azərbaycan ədəbijatının, dynja ədəbijatı, başqa xalqların qulturası ilə, qərbi xristian və şərqi islam dynjası ilə əlaqələri inkişaf etmişdir.

Orta əsrlərdə Qafqaz xalqlarının ədəbijat və inkişafında Vizantija və islam tarixi rol oynamışlar. Aqademiq N. J. Marr jazıb ki: «Qafqaza jabancı olan islam qulturası xristian xalqlarının içtimai sorqularına çavab verərək və onların qarşılarında jeni, lakin əvvəlcə məlum olmayan bədii-ədəbi jaradıçlıqla yufqularını acaraq, jeni Jevropada antiq dynjanın əsərləri

ilə tanışlaşq gənc Jevropa xalqlarının ədəbi zəvqlərinin inkişafına yardım etdiyi kimi, onları da ədəbijatının intibah yecyn bir mənbə olmuş idi.¹

Aqademiq Marrın bu sözləri yalnız Gyrcystana dejil, ejni dərəcədə Ermənistana və Azərbaiçana da aid ola bilər.

Azərbaiçan qulturasının orta əsrlərdə inkişafı qismən Iran qulturasının inkişafı ilə əlaqədar idi. X—XIV əsrlərdə Iran poeziyası yüksəlis dəvry kecirirdi. Bu əsrlərdə Iran qulturasının islam tə'siri dairəsində olan başqa xalqların qulturası yzərində tə'siri xejli artmış idi. XIII əsrin sonunda və XIV əsrin əvvəlində belə monqol hycumları ilə daqquzulmuş olan Iran, ienə də mədəni dynjada yüksək vəzifətini davam etdirir və başqa əlkələrin yzərinə tə'sir edirdi. Bu tə'siri xysusilə fars dilinin jaşılmasanda gərməkdəjik. Qərbi Jevropa əlkələrində, orta əsrlərdə, İatın dilinin böyük rolu olduğu kimi, fars dili də şərqdə böyük bir əhəmijət qazanmışdır. Bu dilin tə'sirini biz orta əsrlərin son dəvryində Azərbaiçanın ədəbi dilində də gəriməkdəjik.

Hec kəsdən gizli dejildir ki, böyük Azərbaiçan şairi Nizami Gəncəvi Azərbaiçan dilində

dejil, fars dilində jazmışdır. Bunu da qejd etməlijik ki, Nizaminin Azərbaiçan dilində jaza bilməsini təsdiq edən bə'zi başqa materiallar da vardır. Burzua şərqsynaslar və Iran mülətciləri Nizaminin əsərlərinin dilinə əsaslanaraq Azərbaiçan xalqının bu böyük oğlunu hər vəchlə öz doqma əlkəsindən və doqma mədənijətindən ajırmaqa calşşrlardır və calşşrlar.

Bunu nəzərdə tutmaq lazımdır ki, Azərbaiçan ədəbijatının ən böyük nymajəndələri belə bəzən yalnız doqma Azərbaiçan dilində dejil, bəlkə ejni zamanda bir səra myhym əsərlərini ərəb və fars dillərində jaratmışlar (Nəsimi, Fyzuli, M. F. Axundov). Buna görə Azərbaiçan orta əsr ədəbijatının məsələlərini həll etdiyində dil bizim yecyn əsas olmamalıdır.

«Millət tarix boju təşəkkyl etmiş dil, teritorija, iqtisadi həyat və qultura sahəsində gəryənən psixik quruluşun sabitləşmiş yummilijidir.» (Stalin)¹

Joldaş Stalinin bu sözləri bizim yecyn əsas prinsipdir və buna əsaslanaraq biz Azərbaiçan xalqının ədəbijat tarixinin bir səra əsas problemalarını anlaja bilərik.

¹ Н. Я. Марр — Грузинский национальной гений. „Звёстия“, 1937, 17 марта.

¹ И. Стalin. Марксизм и национально-колониальный вопрос. 1935, страница 6

Joldaş Stalin jazъr ki: «Feodalizmin ləqvi və qapitalizmin inkişafы prosesi ejni zamanда insanlarыn bir millət kimi təşəkkyl etməsi prosesidir».¹

Bu surətlə feodal orta əsrləri şəraitində milli ideyaların xaraqteri feodalizmın ləqvi şəraitinə gərə ʃam-başqadır. Millət təşəkkylı daha sonrakı zamana aid bir prosesdir. Azərbajcan xalqыnın orta əsrlərdəki tarixi inkişafыnın jolu son dərəcə myrəkkəbdür. O zamanlar biz «dil, territoriya, iqtisadi həyat və psixik quruluş birliline» təsaduf etmirik.

Nizami dəvryində Azərbajcan atabəjlərinin və Şirvanşahlarыn rəsmi ədəbi dili fars dili idi. Buna görədir ki, bu dövrdə biz Azərbajcan territorijasında iki dilin, jə'ni Azərbajcan və fars dilinin isləndijini gərməkdəjik. Bəyik Azərbajcan şairi Nizami də fars dilində jazmağı məcbur olmuşdu.

Cox maraqlıdır ki, Nizami XII əsrдə Azərbajcan qulturasında fars dilinin myejjən əhəmijəti olmasına baxmajaraq, jenə də oз milli xalq dilindən əl cəkməmişdi. Ehtimal ki, Nizami bir səra əsərlərini Azərbajcan dilində jazmışdır. Təəssyf ki, belə əl jazaları qalmamışdır, qalmışsa da hələ tapılmamışdır. Lytfəlibəj Azər əz «Atəşkədə»sində bu bəyik Azərbajcan şairinin itmiş əsərləri haqqında xəjli kəhnə bir

rəvajət maqъlı edir. «Atəşkədə»də jazyl-dəqъna gərə Nizaminin «Xəmsədən» başqa 20 min bejtə qədər qəsidiələri, qəzəlləri, qit'ələri və rybailəri olmuşdur ki, bunlar da itmişdir. Nizaminin itmiş olan bu 20 min bejtini başqa myhyim myəlliflər də qejd edir.

Mejdana cox maraqlı bir məsələ cıxır. Mə'lum olduğunu gərə Nizami ən jaxş poemalarından biri olan «Lejli və Məçnun» poemasıń fars dilində dejil, doğma Azərbajcan dilində jazmaq nijjətində imiş. Bu xysusda haman romantik poemaların başlangıçında ajdın işarələr vardır. Burada Nizami şairanə bir şəkildə «Lejli və Məçnun» poemasıńın jazılmasы səbəblərini izah etməkdədir.

Haman bu fəsildə Nizami jazъr ki, onun nijjətinin jerinə jetirilməsinə Şirvanşah Əhsitanın gəndərdijii qasid mane oldu. Qasidin gətirdiğii fərmando Şirvanşah şairdən jeni poema tələb edir və bu poemaların jalrıbz fars və ərəb dillərində jazılmasы şərtini qojur.

O gyn Nizaminin ruhunda bəyik bir fərəh var idi. O, dyrr və inçi ilə parlajan jeni və əzəmətli poema jazmaq xyljası ilə cırgınpırdı. O, Bərdənin bacıclarında bylbyl kimi ətarək, oз bajraqlı şe'rin ən iyksək pilləsinən asmış idi. Həkin Şirvanşahın gəndərdijii fərman hər bir sejə mane oldu. Nizami sahən fərmanıń oxudu, şairin bəyik qəlbini ələmlə cır-

¹ Jenə orada, səhifə 10

rynpmaqa başladı. Şirvanşah «tyrk» dilinin jyksək rytbəli adamlara lajıq olmadıqından daptışır, şahlar sarayınyн sadələr adətindən uzaq olduqunu söyləjir. Şirvanşahın şairdən eз doqma dilindən cəkinməj i tələb etməsi dərin bir açır ojatmış idi. Nizami böyük mə'jusijjətinin, geyzynə pərdə cəkildijini, artıq bir qul kimi susmaqa məçbur olduqunu jazır.

Bytyn bunlar göstərir ki, böyük Azərbajcan şairi şahın əmri ilə doqma Azərbajcan dilində dejil, fars dilində jazmaqa məçbur olduqundan dərin faciə kecirməkdə idi.

Lakin əsərlərinin fars dilində olduquna baxmajaraq, Nizami bytyn varlıq ilə eз həjatınyň eз dahi jaradıçlıqnyň, eз xylja və məhəbbətin doqma Azərbajcan həjatına, doqma myhitə, eз xalqına baqlamış idi. Feodal dynjasınyň hakimlərinə kor-koranə xidmət etmək hec bir zaman onun idealı olmamışdır. Hec bir zaman, o eз doqma əlkəsindən cəkinməmiş, bu əlkəjə arxaşınyň cevirməmişdir. O, böyük işlər, dynja şəhərəti xyljası ilə sərgınpıyr, eз xalqıny ūzaq olkələrdə şəhrətləndirmək arzısyını edir, böyük bir qyrurla jaşayı və namusla həqiqətə və xalqa xidmət edirdi. Jenə haman bu poemasında Nizami ezyndən böyük işlərdən uzaqlaşmamaq tələb edir, dynja avazınya rəqəbat bəslədijini, həjatla çarpışmaq, qyrurla jaşamaq lazımlı gəldijini irəli syryrdy. O, eз xalqına

jabanç olmaq istəmir, başına əttmamə sarıjaraq içtimai həjatın səqrəntalarından uzaqlaşmaq istəmirdi.

Nizami eз vətənini dərin bir məhəbbətə sevir. O, vətəninin gəzəlliklərini parlaq obrazlarda, eз elməz poemalarında göstərmışdır. Onun jaradıçlıqnyň zəngin məzmunu, ideallar, obrazlar səx surətdə Azərbajcanə bağladırdı.

Nizami eз doqma jurdunun, Azərbajcanın təbii gəzəlliklərini tərənnym edir, böyük tarixi obrazlar jaradı, Makedoniyalı Iskəndəri, Sasani padşahı Xosrov Pərvizi, Bərdə hakimi Nuşabəni, gəzəl Şirini, Hindistan və Ərbistan dynjasıny, rus, junan, ərəb, hind motivlərini eз zəngin jaradıçlıqında əks edirdi. Lakin Nizami hər nədən jazsa da jenə də Azərbajçandan uzaqlaşmındı. Nizaminin hər bir poemasında biz onun doqma jurdunu, eз əlkəsinin tarixini, həjatıny, təbiətini, insanlarıny tərənnym etdiini duymaqdağıb. «Iskəndərnamə»də şair böyük sərkərdənin adıny eз vətənənə baqlajır, geniş və əzəmətli bir levhə jaradı, parlaq, silimləz və zəngin bojalarla orta əsr Azərbajçandakı tarixi hadisəleri təsvir edir. Şair amazonqlar padşahı, qədim Azərbajcan paitaxtı Bərdənin hakimi Nuşabəni tərənnym dir. Bütün qarşılıqzda parlaq tarixi səhnələr çanlanır. Nizami

gezəl misraların ilə Azərbaiçan xalqının parlaq və unudulmaz tarixini hekajə edir. Slav tajfalarının Bərdəjə hycunu, slav şahzadəsinin əfsanəli hekajəsi, gəzəl Şirin və Şəmira, amazonqlar, myharibələr, vuruşmalar, Nizaminin myxtəlif poemalarında təsvir edilmiş olan bu səhnələr yzvi surətdə Azərbaiçan və Qafqaz orta əsr dynjası ilə əlaqədardır.

Uqrajna şairi Miqola Bazan Yumum İttifaq Q(b)P XVIII qurultağının jekunlarla haqqında Kijevin yumumşəhər intelligensija içlasında etdiyi məruzəsində Stalin joldaşın jazıçalarla gərys zamanı böyük Azərbaiçan şairi Nizaminiñ faciəsi və onun jarađıçlıqları sovet xalqı ucun əhəmijjəti haqqında səjlədiji dahi səzlərini xatırlamış idi: «Stalin joldaş Azərbaiçan şairi də Nizami haqqında danışır, şairin əz səzy ilə, bizim qardaş Azərbaiçan xalqının bu böyük şairi, poemalarının əksəriyətini Iran dilində jazdıcı ucun, guja onu Iran ədəbiiyatına vermək lazımlı gəldi ki haqqında fikrin nə qədər əsassız olduğunu şairin əz səzləri ilə göstərmək ucun onun əsərlərindən misal götirirdi. Nizami əz poemalarında əzy Iran dilinə myraçıət etməjə məcbur olduğunu, əz xalqına, əz doqma dilində xitab etmək mymkyn olmadıqdan səjləjirdi.

Stalin joldaş—əz fikrinin və bilijinin dahilə genişliyi ilə bəşəriyət tarixinin jaratmış ol-

duqu bytyn gərkəmli şejləri əhatə edərək şərin haman bu misraların oxujurdu».

NIZAMININ HƏJATЬ

Nizami adı ilə şəhərə qazanmış olan Nizaməddin İljas Jusifoqlu 1141-ci ildə Gəncə şəhərində (indiki Kirovabad) anadan olmuşdur. Onun Gəncəvi ləqəbi də haman buradan əmələ gəlmisdir. Böyük şair xalq arasında, həkimi-şexi-Nizami adı ilə məshhurdur.

Nizaminiñ babalarının haradan gəlməsi haqqında əlimizdə dyzgyn mə'lumat joxdur. Nizaminiñ ilk dəvry haqqında mövçud olan bytyn kəhnə mə'lumat onu jalnır Gəncə ilə əlaqədar etməkdədir. O, bytyn həjatıny bu şəhərdə kecirmişdir.

Bə'zi burzua şərqşynasları Nizaminiñ Qum əhlindən olduğunu gəstərirler. Lakin Nizaminiñ həqiqətən Qumlu olmasın cox şübhəli bir məsələdir. Ədəbi praqtiqada adətən Şərq şairləri əz ləqəblərini jaşadıqların jerə gərə dejil, anadan olduqların jerə gərə tə'jin edirlərdi. Gəncəvi, jə'ni Gəncəli ləqəbi də böyük Azərbaiçan şairinin uzun həjatıny Gəncədə kecirməsindən dejil, bəlkə Gəncənin həqiqətən şairin həqiqi vətəni olmasından irəli gəlmişdir. Bu barədə bizim bə'zi mytəxəssislərimiz də kəhnə tradisi-jaja əsaslanaraq qaba səhvə jol verirlər.

Nizaminin əlməz poeziyasının qydrətli tə'siri altında əz əsərlərinin jazan və orta əsr şərqi-nin ən böyük şairlərindən biri olan Xosrov Dəhləvi əz poemasının myqəddəməsində Nizaminin bes xəzinəni tapmış olan gəncəli olduğunu qejd edir. İranın ən jaxş şairlərindən biri sajylan və Nizaminin bilavasitə tə'siri altında olan Çami də (1414—1492) Nizaminin Gəncədən dyrı sacıqayıp obrazlı bir surətdə jazmışdır. Məşhur əzbək şairi Əlişir Nəvoi isə Nizamini Gəncə filosofu adlandıryır.¹

Azərbaiçan və Iran poeziyasının Lytfəli bəj Ibn Aqaxan Azər tərəfindən tərtib edilmiş olan «Atəşkədə» adlı kəhnə xrestomatiası da, Nizaminin Qum əhlindən olmasının haqqında kə janlış fikri qəti surətdə rədd edir. Lytfəli bəj Azər şairin Qum əhlindən olan atasının Gəncəjə gəldijini və Nizamini bu şəhərdə anadan olduğunu qejd edir.

Azərbaiçan tarixi və ədəbijatının jaxş əbililərindən olan Abasqulu ağa Bakxhanov keçən əsrin 30-cu illərində jazlımış «Gylustani-Irəm» adlı tarixi əsərində Nizaminin Gəncədə anadan olub və orada əldiyjyny jazır.

Ejni şeji məşhur osmanlı alimi və filolog Səmsəddin Sami də əz «Qamus»unda qejdir.

¹ Bu barədə: H. Arası Nizami və jaradıçlıy. «Əd. qəz.», 1938, № 4. bax.

Nizaminin Gəncədə anadan olduğunu bir çox Jevropa alimləri və prof. Bertels kimi görkəmli sovet şərqşynasları da iddia etməkdədir.¹

Nəhajət Nizaminin əzynə belə myraçıət edərsək onun daima əzyndən bir gəncəli kimi bəhs etdiyi və böyük bir məhəbbətlə vətənini tərənnym etdiyiన gərməkdəjik.

Nizami fikri, xyljası, bytyn qəlbi, varlıq ilə doqma Gəncəjə baqlı idi. «Qoj məndə gizli olanıq asyqcasına aparsınlar. Buxaraja belə aparsalar, o Gəncədəndir.»

Bəs Nizaminin doqulması haqqında olan bu qəribə əfsanə haradan əmələ gəlmış? Bu ujdurma «Xəmsə»nin sonunda olan bir rybai ilə əlaqədardır. Nizaminin sonralar əl jazlışının kəcyrənlər, yummijətlə şairlərin əsərləri ilə ehtiyatlı olmadıqları kimi, Nizamini də bu poemalarının axıtyına haman rybaini əlavə etmişlər. Qum şəhərinin adı ançaq burada qejd olunmaqdadır. Lakin «Xəmsə»nin ilk əl jazlışlarında biz bu rybajə rast gəlmirik və bu surətdə demək olar ki, rybai Nizami tərəfindən dehil, əl jazlışlarının yzyny kəcyrənlər tərəfindən sonralar dyzəldilmişdir. Bundan başqa bu sözlər Nizaminin əzynə dehil, onun atababasına aid ola bilər. Bunlar isə bəlkə də doğrudan da Qum şəhərindən gəlmisəldirdi. La-

¹ «Литературной Азербайджан», 1939, №3, страница 2

kin Nizaminin ata-babaşının vaqtılə jaşadıqı Qum şəhəri son tədqiqlərə görə bugünkü Kirovabaddan uzaq olmajan bir jerdə, indiki Qax rajonunun daqlıq hissəsindədir.

Nizaminin içtimai bioqrafijası yəcyn ata-babaşının haradan əmələ gəlməsi o qədər də əhəmijjətli məsələ dejildir. Hər halda Nizami öz azərbaiçanlılarının böyük bir hərəkət bəsləjir, öz xalqına sevirdi. Onun yəcyn «tyrk» sözü zılm, ədalətsizlik, əzab ilə ujuşa bilməzdidi. Tyrk tajfalarının qydrətini və iyksəlisini o jalnız onları insanıjjətpərvərlilijində və ədalətində gəryrdi. Bunu «Sirrlər xəzinəsi» əsərindəki qoça qarğı ilə Sultan Sənçar hekajəsində aşıqçasına qejd edir.

Tyrk dili şairin doqma dili idi. Dynja ədəbijatının dahi əsərlərini öz doqma ana dilində dejil, fars dilində jazmaqa məcbur olan Nizaminin façıəsi də buradan anlaşılır.

Nizami öz atasını daha uşaqlıqdan itirmiş idi. Odur ki, gənc Nizamidə öz xalqına qarşın dərin bir hərmət bəsləjən jalnız atası olmadıqı e'tiraf etmək mymkondır. Nizami jətim qaldıqdan sonra uzun bir myddət ona atası tərbijə vermiş və gənc Nizaminin tərbijəsi işində jaxından iştirak etmişdir.

Nizami joxsul bir şəhər ailəsindən idi. Şairin gəncliliyi səhərlər icində kecmiş idi. O, öz

vaqtınyı elmlərin tədqiqinə həsr edir, fəlsəfəjə, astronomijaya, şeirə həvəs göstərirdi. Təvazöly bir həyat syryrdy.

Nizami epoxasında sufizm, jaxud təsəvvuf adı ilə şəhərə qazanılmış olan içtimai-dini bir hərəkət inkişaf edirdi. Bu hərəkət istər Iran və istərsə Azərbaiçan ədəbijatının gələcək inkişafına dərin bir tə'sir baqqışlaşmışdır.

Islam dini Azərbaiçan və Iranda jaşıldıqda zaman VII əsrə Ərəbistanda doğmuş olan bu jeni təriqət hələ sistematik surətdə işlənməmiş idi. Bundan başqa islam dini istər Azərbaiçanda və istərsə başqa əlkələrdə əhalijə zorla qəbul etdirildiindən, böyük myqavimətə rast gəlirdi. IX əsrə ərəb xəlifəlinin böyük bir zərbə endirmiş olan Babəkin ysianı ajdına göstərir ki, bu ərəb fatehlərinin vəzijjəti Azərbaiçanda o qədər də aşan dejildi. Geniş xalq kytłərinin ərəb hakimijjətindən narazlı qalması islam dininin azərbaiçanlıların kəhnə dinləri ilə uşaqun gəlməməsi, ərəb əmirlərinin əsarət, təcavuz və zılmı,—bytyn bunlar jeni təriqətlərin, quranın myxtəlif anlajış və təfsirlərinin, islam dininin jerli dini həyatın təsəvvürlərə uşaqunlaşdırmaq mejlisinin mejdana gəlməsinə səbəb olurdu.

Fridrix Engels xristianlıq haqqında bəhs edərək deyir ki, o «məvçud feodal quruluşunun içmalaşmasın və razylaşmasın idi». Engelsin bu

sezleri islam dininə də tətbiq edilə bilər. Islam dövlətlərində bytyn hakimijət məvcud ixtimai və dövlət quruluşunu içmalaşdırın, ona bəraət qazandıran dinin qanunları əsasında qurulmuş idi. Odur ki, o zamanlar feodal hakimijətinə qarşı edilən bytyn səxşalar və ysjanlar hər zaman əymumijətlə din əlejhinə bir səxş kimi qıjmətləndirilirdi. Həqiqətdə də belə idi. Orta əsrlərdə ərəblərin və onların əmirlərinin hakimijətinin əlejhinə cevrilmiş olan bytyn oppozision hərəkat dini xaraqter daşıyır, əksəriyyətlə dini cərcivədə mejdana səxxt.

Odur ki, təsəvvuf adı ilə məşhur olan metafizik təriqət n mejdana gəlməsinin böyük tarixi əhəmijəti var idi.

Əksəriyyətlə sufilər hakim din və hökumət əlejhinə, islam dininin əsaslarından tənqidə bajaranı altında birləşmiş olan geniş xalq kytllərinin əzilən təbəqələrinə mənsub idilər. Islam dininin tənqidə panteist fikirlərin işlənməsində öz fəlsəfi ifadəsini tapmış idi.

Nizami daha gənc jaşlarından bu təriqətlərlə əlaqəjə girişmiş idi. Nizami yalnız elmləri əjrənməklə kifajətlənmirdi. Nizaminin araya çıxışının həqiqət və dynjanı idraka qarşı olan mejli nəhajət onu təsəvvuf dairələrinə gətirib səxartmış idi. O, kicik Asijada feodal hakimijəti əlejhinə aqtv surətdə mybarizə aparan sufilik təriqətinə mənsub olan «axılər» iç-

timai hərəkatının tərəfdarlarla ilə jaxınlaşmış idi.

Joxsul və məzlümətlərin birləşməsi, ehtijaçın hər bir insana yardım göstərmək haqqında axılərin iyrytdiyi demokratik fikirlər şairin şuruna, onun humanist dynjagöryşinə dərin tə'sir etmiş idi. Nizaminin ədalətsiz və zalim padşahlara qarşı çəsarətli xitabları, onun mərhəmət və açı, joxsul insanların həyatiylə jaxşlaşdırmaq ucun etdiyi saçılışaları, —bytyn bunlar o zamankı Gəncənin şəhər əhalisi arasında təbliğ edilən təriqət fikirlərinin doğa bilərdi.

Sufilik seirdə xysusi bir şəkildə mejdana səxxt. Cox zaman azad fikirli sufi şairləri orta əsrlərdə dini cərcivəjə qojuşmuş idejalarla, ruhanilik və asketizm əlejhinə cevrilmiş seirlərlə mejdana səxxtardı.

Sufi ədəbiyyatında erotik və hissi motivlər böyük yer tuturdu. Sufilər insan səxsijətinin, mysəlman qadınlıqlılarının vəzijətinə müəjjən əhəmijət verirdi, məvcud qajdalar əlejhinə səxş edir, məvcud əqidələri islah etməjə calıştırlardı. Sufi sözü dindar mysəlman zahidərinə, asket mistiqlərə də tətbiq edilirdi. Sərgədə allah ilə səxsijəti, təbiətlə ilahijəti ejniləşdirən panteist filosoflar da əzlərinə sufi dejərlərdi.

Sufilik idejalarınyň Jaxыn Şərq xalqlarınyň poezijasında jaýlmasý cox zaman allegorialar, hissi obrazlar, şerab, sevgi, insan ehtirasılarınyň tərənnym şeklində mejdana sъxýrdý.

Sufilik poezijasının əsasý öz oppozision motivlərinə baxmajaraq jenə də idealist idi. Hec şybhsiz bir sъra sufi şairlər panteist dynagörysynə jaxыn idilər, onlar bə'zən çəsarətli göryşlərlə mejdana sъxýr, islam allahınyň rədd və inkar edirlərdi. Hətta bə'zən onlar öz azadlıq fikirləri uğrunda çanlarыny belə qurban verməjə məcbur olurlardы (məsələn XIV əsrin Azərbajcan hyrufi şairi Nəsimi İmadəddin).

Sufilijin Nizami yzərindəki tə'siri o qədər də dərin dejildir. Bə'zən onun əsərlərində hiss edilən ələm, Nizaminin myasiri olan başqa şairlər ycyn də xaraqter idi. Bundan başqa Nizaminin xysusi sufilik motivləri jenidən ortaya sъxarylan romantik eposla əlaqədar idi. Nizaminin diqqət mərkəzində insan şəxsijəti, dərin psixolozi təhlil, qəhrəmanların tale'i və hissijatı durmuşdur.

Nizaminin poezija və elmlərlə məşqul olmasý onun elm və poeziyadan başqa bir seydışyməjərək həyatınyň dar bir dairədə kecməsinə səbəb olurdu. Nizami astronomiya, felsəfə və tibb elmləri ilə məşqul olurdu. Ərəb və fars dillərini bildijindən jalnz Şərq poezijasına

ilə tanış olmaq dejil, bəlkə antiq fəlsəfəni, junan alimləri və mytəfəkkirlerinin əsərlərini də dərindən ejrənməjə onun imkanı var idi. Haman bu əsərlər Nizami dəvryndə şairin gəzəlcəsinə bildiji dillərə tərcümə edilmişdi.

Nizami dolğun jaşlarında evlənmiş idi. Məhəmməd adlı oqlu doqulduqu zaman şairin 33—34 yaşın var idi. Nizami Məhəmmədin adınyň poemalarınyň bir sъra jerlərində xatyr-alajır. O öz oqlunu cox sevər, onunla dostluq edər, göryşər və səhbət edərdi. Məhəmməd zəki və aqyllı bir gənc idi. Ata-oqul bir-birilə tez-tez məsləhətləşərdi. Bunların arasında ata və oqul mynasibəti dejil, feodal həyatın qaransıq divarlarla ilə əhatə edilmiş iki dostun mynasibəti var idi. Jalnəzliq, elm və təhsil arzıssy, kimsəsizlik onlarla biri-birinə daha da ja-hınlasdırırdы. Buna görə də Məhəmmədin öz sevimli atasınyň jaradıçlıq işində aktiv iştirak etməsi təsadüfi dejildir.

Nizaminin nə zaman və neçə şeir jaradıçlıqlıqna başladıqnyň tə'jin etmək cətindir. Ehtimal o, hələ gənc ikən şeir rybabınə myraçıət edərdi. Bir sъra xırda novellalardan ibarət olan ilk bədii əsər şair tərəfindən 1178—1179-çu illərdən qabaq jazylmaqa başlandıqlıq zənn etmək ycyn hər bir əsas var. Cox mymkündür ki, Nizaminin şeir divanınyň myəjən hissəsi də onun gənçlik dəvryinə aiddir. Hər hal-

da şairin jaradıçılıq inkişafı, hər hansı bir şəkildə təşəkkyl etsə belə o, 1179-çu ildə ilk böyük əsərini tamamlamışdır. Şair bu əsərinin adıny «Məxzənyl əsrar» jəni «Sirrlər xəzinəsi» qoymuşdu.

Şairin gənclik illəri, onun sufilik mejilləri təriqətci dairələrlə jaxınlıq Nizaminin bu əsərində də myəjjən dərəcədə eks etmişdir. Bu əsərdə hələ romantik şair, məhəbbət, insan sevinçi və façıəsini tərənnym edən, şairanə bir xjalət və zəngin bir fantazija ilə ruhlandırılmış dahi poemalarын avtoru hələ az hiss olunur. Lakin «Sirrlər xəzinəsi»nin hekajələrində artıq böyük humanist və moralçı şairin, həjatı aյqılıq və çəsarətlə baxan qabaqcı bir mytəfəkkirin xəjalıq çanlanmaqdadır. Təlim, əxlaqi fikirləri ilə barabar, şair çəsarətli həqiqət sözlərini mejdana atıb, şahlarыn zylmyndən, pis rəftarlıdan danışır. Dini motivlər böyük içtimai kəskinliklə xalqa qarşı dərin hysnirəqəbət və humanist əhvali ruhijjələr ilə birləşirdi.

O zamankı şairlərin adəti yzrə Nizami də ez «Sirrlər xəzinəsi»ni iri feodallardan biri olan Bəhrəm şaha ithaf etmişdi. Bu ithaf şairlərin jaşayıb yecyn jeganə bir mənbə idi. Odur ki, jalnız bu ittihafla əsaslanaraq şairin feodalara hysny təvəçəh bəsləməsini dysynmək qətiyən jaramaz. Əksinə olaraq bu «ittihaflara» bax-

majaraq, şair hec bir zaman sarajlara myracıət etməmis, hökmydarın bir cox təşəbbüslerinə baxmajaraq, hec bir zaman saraj şairi olmaq xyljası ilə səyrənməmiş idi. Ehtişamlı sarajlar, dəbdəbəli həyat, səhrət, sərvət, məddahıllıq bu böyük şairi əzynə baqlaja bilməmiş idi. Sarajdan uzaq bir guşəjə cəkilərək asket həyatı syrən Nizami hec bir zaman şahlatın janında uzun myddət qalmamış idi.

«Sirrlər xəzinəsi» Nizaminin qarşısında şeir aləminin qapılarıny acmışdır. Bu əsərin dəlinça o, 1180-ci ildə tamamlamış olduğu «Xosrov və Şirin» adlı romantik poemasıny jazmış idi.

«Xosrov və Şirin» poeması şairə böyük bir səhrət qazandırmış idi. Şairin dostlarы böyük bir həvəslə bu romantik dastanı oxujurlardır. Artıq Nizamidən yüksək bir sənətkar, eż həmvətənlilərini qaldıran və səhrətləndirən bir şair kimli bəhs edirlərdi. Nizami jaşamaq vəsaiti arayıb ilə bu əsəri bir necə feodala ithaf etmiş idi. O, eż ilhamlı şairanə əsəri yecyn bihudə jerə onlardan böyük mykafatlar gozləjirdi.

Nizaminin səhrəti gyndən-gynə artırdı. O, artıq vətənidə ən böyük bir şair sajılırsa da həyatında hec bir dəjişiklik olmamışdır. O, jenə də maddi cətinliklər icində kecinirdi. O, Nizami «səxavətli» feodallarыn diqqətini əzynə cəlb edə bilməmişdi.

Lakin cox kecmədi ki, bu həkim və dahi şairin şəhrəti nəhajət jiksək feodal dairələrinə də catdı. Rəvajətə gərə bir dəfə onun daxmasıny Səlçugi soltanı Qızlı Arslan zıjarət etmiş idi. Bu gəryış kəhnə tarixcilərdən Dövlət şah Səmərqəndil əz «Təzkirəti-şyəra» əsərində təsvir etməkdədir. Qızlı Arslan şairi səhrada zıjarət etdiyi zaman, şair çəndər bir kecənin yzərində əjləşmiş idi. Qarşısında kitab, janında isə qələmdən və əsasın var idi. Qızlı Arslan şejxin əlini bəjyk hərmətlə öpmüş, ondan xejir-dya istəmiş idi. Qızlı Arslan bundan sonra da bir necə dəfə Nizaminin janına gəlmis idi.

Bir də belə dejilir ki, Qızlı Arslan Gəncəjə gəldi ki zaman ordusu ilə səhərin otuz aqəcələqyəndə dajanmış və bu məşhur şairlə gəryşmək arzısysına dyşmiş idi. Qızlı Arslan Nizaminin janına adam gəndərib saqyrtdırlar. O vaqt Nizami «Xosrov və Şirin»i jeniçə jazlıb qurtarışmış. Nizami Qızlı Arslanın dəvətinin qəbul edib janına gəlir. Padşah əz jahın adamların ilə cadırında əjləşib şərab məclisində kejf edirmis, Nizaminin gəldijini eşid bədərhal şərab məclisinin daqıqlamasıny əmr edir.

Həkim və bəjyk şairin sənət və rytbəsinə lajıq olan iri bir məclis qurulur. Şairlə soltan arasında şeirdən, hikmətdən, insanıjjət-pər-

vərlikdən, xalqla ədalətlə rəftar etməkdən səhbət acılyır. Sair şahın qəzəbindən qorxmajaraq onu əz təbəəsi ilə insançasına rəftar etməjə cağırtır, ona həkimanə məsləhətlər verir.

Şair «Xosrov və Şirin»i Qızlı Arslan ucun oxujur. Qızlı Arslan Nizamidən razılyq edərək ona Həmdunjan adlı bir kənd baqışlaşdır. Həkmədar Nizaminin qalmasıny tələb edir, onu bir cox hədijjələrlə əz tərəfinə cəkmək istəjirsə də, azadlıq sevən bu bəjyk şair jenə də gyzəştə getmir və sarajdağ hərmətləri rədd edərək şahdan içazə alır və jenə əz sadə və joxsul daxmasına qajıbdır.

Şairin şəhrəti nəhajət Şirvansah Əhsitanada catır. Bir dəfə Əhsitanın janından qaşid gəlir. Qasid Əhsitanın fərtəmanıny gətirərək Nizamidən «Lejli və Məçnun»u farsça jazmaq yə tələb edir. Bu fərmanı şairin qəlbində dərin bir mə'jusijjət ojatmış idi. Qydrətli feodallar onun rybabının əmr edir, onujad nəqimələr oxumaq,jad dildə jazmaq məçbur edirlərdi. Lakin Nizaminin sevimli oğlu Məhəmməd janında idi. Nizami «Lejli və Məçnun» poemasını başlançığında bu gözəl poemanın jazmasınya oğlunun səbəb olduqunu göstərir. Məhəmməd atasının bəjyk bir əzab icində cırpındıqıny gərərək ona təsəlli verməjə başlajır və «Lejli və Məçnun» əsərini

jazmaqa də'vət edir. Məhəmməd dejir ki: o, Şirvan şahdər, siz ikiniz də iyksək adamlar-sınız. Lakin sənin əlkən jalınz Şirvan dejil, bytyn dynjadır.

Şair yenidən ruhlanaraq «Lejli və Məçnun» poemasıny jazmaqa başlajır. 584-çy ildə Rəçəb aյын 30-da jə'nı 1188-ci ildə sentjabr aýын 24-də Nizami bu jeni poemasını qurtartır. O, «Lejli və Məçnun»u dörd aýın ərzində jazmış idi. Lakin əzynyn e'tirafta gərə başqa işləri olmasajdь, o, bu poemanın 14 gedədə qurtara bilərdi.

Nizami oğlu Məhəmməd vasitəsilə «Lejli və Məçnun» poemasını Şirvansahlar sarayına göndərir.

Bir necə il daha kecir, Nizami həjatıny bytyn mə'na və hikmətini birləşdirən məşhur «İskəndərnamə»-sinı jazmaqa başlajır. Bu poema hələ tamam olmamış idi. Nizamini başqa romantik bir poema maraqlandırmaqa başlajır. 1197 ilə jaxıñ Nizami dördüncü poemasını «Jeddi Gəzəl» (Həft pejkər) əsərini tamamlajır.

Şair «İskəndərnamə» poemasını sonralar tamamlamış idi. Bu poema onun bytyn jardıçlıqına xatimə verən son poema idi. «İskəndərnamə» 1197-ci ildən sonra tamamlanmışdır.

Şairin həjatıny son illəri haqqında bizi az şej mə'lumdur. Nizami maddi cətinliklər cəkir, jenə də həkimanə və təvazo'ly həjat syryrdy. Şair 1203-cü ildə Gəncə şəhərində qoça jaşında əlmışdır. Onu evinin jaxıñqında dəfn etmişlərdi. Qəbri bugyn belə Kirovabadın beş kilometrliyindədir.

Azərbajçan və dynja ədəbiyyatıny əlməz əsərlərlə zənginləşdirən böyük şairin həjatıny qıssa təsviri belədir. Onun bytyn əmry şah sarajlarından, hərmətlərdən, sərvətlərdən uzaq jerlərdə kecmiş idi. O bytyn qəlbi və varlıq ilə idoşa xalqına sadıq qalmış, sarajlar rədd edərək, joxsul insanlar arasında jaşamış, əmryynin sonuna qədər xalq içində qalmış idi.

Şair bytyn uzun əmry boju xalqını məhəbbət və simpatiyaına səbəb olmuş idi. Xalq onu nəcib, myqəddəs və böyük bir adam kimi tanrıyır. O, bytyn əlkədə həkim və aqilly, sərvət və zinətdən nifrət edən, daima ədalətə və insanıjjət pərvərliyə saçıran, hec bir zaman ehtijaç içində olanlara köməkdən və məsləhətdən cəkinməjən bir adam idi.

Azərbajçan xalqı əfsanə və rəvajətlərində bu dahi şairin xıjalıny jaşamış, onun dahi əsərlərini iyksək qabilijət, birlik və azadlıq embleması kimi səkkiz əsrdən bəri davam etdirmişdir.

NIZAMININ JARADYÇLЫQЫ

«Sirrlar xəzinəsi»

Bə'zi burzua sərqsynaslar, janlıs olaraq bu əsərin tamamilə mistik-asketik bir ruhda jazıldıqları ilə iddia edirlərdi. «Sirrlar xəzinəsi» ilə jaxıdan tanış olduqumuz və marqsist ədəbiyyatsynasları gəryşy ilə jaxınlasdıqları məzənnəz zaman əsərin tamamilə başqa və qiymətli çəhətləri mejdana çıxmış olur.

«Sirrlar xəzinəsində» («Məxzənyl-əsrar») bir çox xırda nəsihətli hadisələr naqıylı edilmişdir. Bu hekajələrin icində doğrudan da bə'zi askət dujularına təsaduf edilsə də, Nizaminin humanizmini, əz dəvrynyň yfyqlərindən daha jiksəklərə qalxaraq, şahlar, həkmədarlar tənqid etməjə çəsarət etdijini gəryryk.

Hekajətlərin bir qəsidi—sultanları, şahları həjatından alınpüşdər. Məsələn: Ənuşirəvan, Sylejman və dehqan, Sultan Sənçar hekajətləri.

Buna baxmajaraq Nizami bəyik bir həjəcanla feodal dynjasının əksikliklərindən, e'damlardan, təcavuzlardan, zalımlardan bəhs edir.

Sultan-Sənçar və qoça qarşı hekajətində Nizami bir qoça arvada edilən zylmy təsvir edir.

Bu əsərdə Nizami şahlar tənqid edir, haqq və ədalət tələb edir, insançasına rəftar axta-

tır, feodal zylmy və təxribatıñ məzəmmət edir.

Nizami yzyny şahlara çeviriib, joxsullara, səfillərə, kimsəsizlərə, jetimlərə kömək və rəhm etməji məsləhət gəryrdy.

Ejni şeji «Sirrlar xəzinəsi»ndəki Ənuşirəvanla bajquş hekajətində də gəryryk. Sasani padşahı Ənuşirəvan bir gyn ova cıxır. Neçə olursa, padşah əz vəziri ilə birlikdə qosundan ajrılsın, bir xərabə kəndə rast gəlir. Xərabənin bir tərəfində iki bajquş oturub danışırlarmış. Ənuşirəvan vəzirindən onları nə danışdıqları sorusur. Mə'lum olur ki, bajquşun biri balasının obirinə vermək istəjir və bəsləmə pulu olaraq bir necə xərabə kənd tələb edir. O biri ona təsəlli verərək, Ənuşirəvan kimi zallıq bir padşahın sajəsində jyz min xərabə kənd əmələ gələcəjini söyləjir.

Bu çyr hekajətlər olduqça çəsarətli, aqillyı və mə'nalı əsərlər idi. Bəyik şair əsərində dəvryndən, o zamankı feodal həjatınpn hərc-mərclijindən şikajət edir, olduqça həkimanə və dərin qiymətlər verirdi: «Bu dynja alver evidir, biri satar, biri alar, əjər biri ipək qayran qurdsa, obirisı ipək jejən qurddur.»

Başqa bir hekajədə Nizami joxsul bir qoçanın sərgyzəştini təsvir edir. Şaha xəbər verirlər ki, bu qoça gizli surətdə onu çəlladı-

və qansoruçu adlandırmışdır. Bu xəbəri eşi-dən şah hiddətlənərək dərhal qoçanın əz janına saqırtdırlar. Qoça şahın qəzəbinin eşidib qıysıl edir və əzy ilə barabar kəfən gətyirərək əlməjə hazırlaşır. Cəsur qoça şahın qəzəbinin-dən qorxmajaraq, onun qarşısına gəlir. Şah səjyislər və təhdidlərlə ona hycum edir. Lakin qoça sakit bir təvrlə şaha çavab verərək, onun zylmə ilə daqlar, kəndlər və səhərlər daqı-dıldıqın səjləjir. Qoça dejir ki:—Mən jalnız sənin qəbahətlərini sajdım, mən sənin qarşında xejir və şərr əks edilən ajnana tutmuşdum. Bu ajna sənin surətini əjri göstərir-sə, əz surətini sındır, joxsa ajnana sındırmaqın nə mənənəsə vardır.

Nizami o zamankı hökmydarları uzyuna bu çəsarətli həqiqətləri qyrurla səjləjir, onlarla zylmlərini, təçavuz və pisliklərini aşıq-çasına göstərirdi.

Nizami humanist fikri ilə şahlara myra-çıət edir, onlarla ədalətə, jaxşır rəftara, təca-vyzdən, quldurluqdan, əlkəni sojub-kəsməkdən əl cəkməjə saqırırdı.

Lakin bu, jalnız bir məsləhət, jalnız bir nəsihətmi idi? Hec şybəsiz sairin bu səzləri tə'limi xasijət daşmaqla barabar, qorxunç içtimai bir myhakimə kimi səslənir, feodal hə-jatınyň qaranlıqına və zylmyny məzəmmət edirdi. O zaman Nizami böyük bir ələm və

əzab icində: «Sus ej Nizami, kos hekajətin! Bytyn qəlbler coxdan qan icindədir» dejirdi.

Nizaminin humanist şair obrazı artıq bu ilk əsərində meydana çıxmaqdadır. Feodal dynjasınpın qanunlarına və intizamına qarşı jabancı mynasibət «Sirrlər xəzinəsi»nə daxil olan bir cox novellalarda hiss olunur. Şair feodal istibdadınpın əlejhinə sıxlıq edərək əz ideallarınpı, həyat haqqındakı fikirlərini, insana baxışlarınpı izah edir. O, insan səxsijjəti-nə, insan əməjinə, insan həqiqətinə pərəstis edir və bunu şahlarla zylm və əsarətinə qarşı qojur. Əkincinin, zəhmətkeşin əməji Nizaminin iyiksək idealıddır.

Nizami bu əsərində tez-tez dehqanlardan, torpaq sahiblərindən, aşaqı təbəqələrdən danışır, myxtəlif allegorijalar jaradır.

Hər bir hekajətdə filosof və alim bir insa-nınpın sıyrıntıuya dujulur. Nizami elmə tez-tez əl atır. Elm onun ucun əsas və ən myhymm şejlərdən biridir.

Nizaminin allegorik hekajələri istər xalq misallarına və istərsə qismən məşhur hind «Kəlilə və Dimnə» hikajətlərinə bənzəməkdədir. O, geniş bir aləmi əhatə edir, fəlsəfi fikirlər iyrydyr. Hər bir hökimanə fikrini təsdiq etmək ucun tarixi, ja da həjati bir hadisə

naqıb edir. Hekajət əsas hakim fikrin, məsəlin bir təsdiqi, izahı, parlaq sylbutu kimidir.

Artıq bu xırda qejdlərdən belə jalnız mistik, asketik dejə qələmə verilən «Sirrlər xəzinəsi»nin nə qədər qıjmətli, progressiv ruhlu, jiksək və parlaq bir əsər olduğunu mejdana cıxıb.

«Sirrlər xəzinəsi»nin qyvvəti—jiksək sənətkarlıqda dövryndən, əsrinin noqsanlarыndan şikajət etməsində, padşahlara haqq və ədaləti qarsı qoymasındadır.

Nizami bu ilk əsərində belə artıq bəyik humanist bir şair kimi mejdana çıxırdı. Məddahlıq, jalan, rija onun sənəti dejildi. O, «Sirrlər xəzinəsi»nin bir jerində tamamilə haqlı olaraq hec kəsdən bərc almadıqını, jalnız qəlbindəkini jazdıcıqını sözləjirdi.

«Mən taza qalıbdan bir hejkəl təkdym. Bir kəsdən əmanət istəməmişəm, hər zaman yərjimdəkini sözləmişəm.»

Nizami artıq bu ilk əsərində belə bəyik bir sənətkarlıq göstərmmiş idi. Haqlı olaraq «Sirrlər xəzinəsi» dynja ədəbijatınp ən jaxşı didaktik-içtimai əsərlərindən biri sajla bilər.

O əz sənətinin qyvvətini hiss edir: «qələmm jiksək hərəkətə başladıqz zaman dynjanın gəzyny sezlə acıb. Səzsyz aləmin səsi joxdur dedilər, lakin jenə də söz azalmadı.»

Nizaminin jaşadıqz o zamankı Azərbaycan məhdud feodal bir əlkə idi. Məmləkət xırda feodal myharibələrinin şiddətindən əzilir, iri sijsi hadislərin dalğalarına, xarıçı təzjiqlərə, mydaxilələrə mə'ruz qalırdı.

Bəyik şair bu feodal dynjasınp darlıqzın hiss edir, sənətinin bu dar myhitdə boquldugunu dyşsynyr, daha geniş yfyqlərə, dynja ədəbijatına səxmaq həsrətilə sətirpərdi.

Odur ki, əz əsərində şikajət etməklə barabar Nizaminin «Sirrlər xəzinəsi»ndə bə'zən bir hızn, əsirlilik, baqlıq hissi dujulmaqdadır. Əsərin sonunda, Nizami əz sənətindən səhbət acaraq, «jiksək şeirin avazınp qaldırma, təinki Nizami kimi səhrbənd olmajas...» Bu qədər əldə etdijim almasdan mən tanrı ucun bir bıçaq qaçırdım. Mənim dəmircilik kyrəm dardır.»

Əz dövryndən, bu dar feodal dynjasınp hərçəmərcliyindən şikajət—Nizaminin jaradıçılıqında myhyym jer tutur. Həyatdan narazılıq, onu inzivajə cəkilməjə, fantazijaja, xıjalət aləminə, romantiqaja dalmaqqa məcbur edirdi. Bu romantiqə Nizami ucun feodal qaranlıqz və zylm şəraitində azad nəfəs almaq kimi bir şej idi. Bu romantiqə ona hər bir şeji unutdurur, aşiqanə xıjallarına, dahi fantazijsına qyvvət və qanad verirdi. Nizminin

dahi romantik poemalarъ da buradan доғmuş idи.

Nizami sonrakъ əsərlərində xijalat, fanta-
zija aləminə dalъr. O, əfsanəvi romantik qəhrəmanlar jaradыr. O, bəyik bir səntəkarlıqla romantik eposu jiksəldir. Nizaminin diqət mərkəzində insan şəxsijəti, dərin psixolozi təhlil, romantik qəhrəmanlarыn tale və hissijət olur.

Artıq «Sirrlər xəzinəsi»ndə bələ Nizaminin bu romantik motivlərinin başlanğıçlığını, inkişaf edən tendensiyasını dujmاق mymkyndır. Bu romantizm onun sonrakъ poemalarыnda parlaq bir alov kimi janaçaqdыr. Həqiqətən «Xosrov və Şirin» və ja «Jeddi gəzəl» kimi dahilanə poemalarъ, Nizamini dynja ədəbijiyyətinə ən bəyik romantiqləri sırasına qojur.

«Xosrov və Şirin»

Dahi və romantik «Xosrov və Şirin» poeması şairin ilk bəyik əsərindən myəjjən dərəcədə fərqlənir. Bəyik Nizaminin bu ikinci poetik əsərinin qompozisiya və forma əsasını romantik hekajət təşkil edir.

Doğrudan da bu poemamışdır? Joxsa mənzum bir romandыr? Hər halda «Xosrov və Şirin» insan həyatыnın ən geniş bir təsviri, insan qəlbinin dərin analizi, insan mynasibətlərinin sənətkarlıq göstərişidir.

Jeni hekajə zanrınyн jaradыlmасы Nizami epoхasында jalıbz şərq xalqlarъ dejil, bəlkə ejni zamanda Qərbi-Jevropa xalqlarъ ədəbijiyyət yecyn də xaraqter idi.

Hələ XI əsrдə, Firdovsinin «Şahnamə» sindən sonra Iran şairi Fəxrəddin Gyrganinin 1048-ci ildə jazdъqъ «Vis və Ramin» adъ məşhur poeması mejdana съхтъş idi. Bu poem XII əsrдə gyrçy dilinə tərcümə edilmiş idi. XII əsrдə Şota Rustavelinin «Pələng dərisi gejmiş pəhlivan» adъ dahi poeması mejdana съхъr. XIII—XIV əsrlərdə burzua-qapitalist mynasibətlərin inkişafы zəminəsində Qərbi Jevropa romanı doqur.

Roman zanrınyн xysusi parlajışыны biz XII əsr Azərbaycan ədəbijiyyətində gəryryk. Quvvətli Azərbaycan dövlətinin jaradыlmасы, başqa əlkələrlə mədəni və iqtisadi əlaqələrin artmasы, Gəncə, Şamaxı, Təbriz kimi şəhərlərin parlajışы, inçə şəhər qulturasыны artmasы—bytyn bunlar kəhnə patriarchal mysəlman tradisiyalarыna tə'sir edir, feodal dini əsaslarъ dəyişirdi. Buna myəjjən dərəcədə, ilk zamanlar haman içtimai-iqtisadi proseslərin fikri ifadəsi olan sufilik də jardım edirdi.

Tiçarət şəhəri əz individualizmi və avantjurizmi ilə jeni hekajə zanrı olan romanı mejdana съхагы. Dini-əxlaqi tradisiyalarъ sıxışdırıq dynjəvi mynasibətlər sənət və poe-

zijaja daxil olur. Ədəbijat mejdanya Məhsəti xanım kimi sevgi və hissijatın tərənnüm edən azadpərvər bir qadın, musiqi sevən, nəqəmələr oxujan bir şairə cıxıq. Jeni romantik eposu jaradan, jeni avantjur hekajələr, romantik, aşiqanə səhnələr təsvir edən, romantik qəhrəman obrazlar tərənnüm edən və jeni bir zanr jaradan dahi bir şair doqur. Nizaminin roman-poemaları XII əsr şəhərinin fikri tələblərinə bir cavab olur.

Nizami Xosrov və Şirin haqqında olan zəngin əfsanənin üzərində işləməjə başlayır. O əz materiallarla jalnız jazlıb ədəbijatdan dehil, bəlkə başlıca olaraq xalq rəvajətlərindən, Azərbaycan xalqının folqlorundan gətirir.

Xosrovun obrazı hələ X əsrə Firdovsi tərəfindən təsvir edilmiş idi. Lakin ilk dəfə bu temanı geniş bədii planda işkəndən şair Nizami idi.

Nizami baş və sevimli qəhrəmanı olaraq xristian dininə mənsub olan gəzəl Şirini secmiş idi. Bunun əzy belə Şərq xalqlarının ədəbijatında qərarlaşmış olan tradisiyalardır jyxımaq işində çəsarətli bir addım idi. Nizamini dəstlərindən biri belə nə ucun onun bir qəhrəman olaraq xristian qızının secdiyi ucun məzəmmət etməjə başlamış idi. Lakin Nizami romanını əz dostuna oxuduğandan sonra, o sei-

rin gəzəllijinə və hekajənin zənginlijinə hejran qalaraq susmuş idi. Bir az sonra Nizaminin bu jeni əsərinin şəhrəti bytyň Azərbaycan və qonşu əlkələrə jaýltımsıdb.

Şair bu əsərin jazylaşdırılmış tarixini yumatıj-jətlə belə naçıl edir:

«Bir gyn dostlarыmdan biri məni gərməjə gəlmişdi. Səhbət arasında həmin dostum mənə xitab edərək, təvhiddən bir şej jazmaqçıyıx xahiş etdi. Mən bunun çavaşında «Xosrov və Şirin» əhvalatıny ona naçıl etməjə başladıym. Dostum bu qədər sirrli bir hekajəti eşitdikdə məni alqışlaşdır və əvvəlki fikrindən daşınayıb həmin hekajəni nəzmə cəkməjimi xahiş etdi. Bunun xahişinin qarşısında nə qədər yzr gətirdimse qəbul etməjib, əz səzyndə durdu. Əlaçsız qalıb iltimasıny qəbul etdim».

Əsər şairin allaha xitab və bu dastanın jaradaraq şeir sənətini bytyň dynjada şəhrət-ləndirmək ucun kəmək etməsilə başlayır. Nizami istəjir ki, «Xosrov və Şirin»i yrəklərə fərəh verən bir namə adlandırsınlar, cətin xəzinələrin acarı bilsinlər.

Əsəri jazdıcı zamanlarda böyük sənətkarları aqyr illər kecirdijini poemanı ajrı-ajrı nəqtələrindən anlamaq mymkyn olur. Nizami «Xosrov və Şirin»in başalarında əzyndən bəhəs edərək deyir ki: «Mən dynjada əzynı bir gusəjə cəkən, arpa cərəjini əzynə jem etmiş ada-

mam.» Ja da «Sultani-ə'zəm Qızıl Arslan» bəndində atabəylərə, sultanlara myraçıət edərək dejir ki: «Ej çahangir, jyz təqsiri olan Nizamijə nəvazış etmək vəqtə gəlməşdir... Belə söz dejən nə vəqta qədər guşədə qalaçaq, belə söz sahibi azuqəsiz nə zamana qədər qalaçaqdır?»

Bu çyr şairanə myqəddəmələr Nizaminin bytyn «Xəmsə»sinə aiddir. Şahlara, hökmüdarlara xitab etdikdən, əsərin jaradıması səbəbini izah etdikdən sonra, Nizami əz dahi aşiqanə hekajəsini naqıly etməjə başlajыr.

Poema Sasani padşahı Hərmyzdyn tə'rifilə başlajыr. Xosrov Pərvizin qəhrəmanlıqъ, quvvəti, hələ on yaşında ikən göstərdiji ijjidliklər təsvir olunur. Xosrov on dərd yaşına cətir, qəhrəmanlıqъ daha da artır, fənnlər, elmlər əjrənir.

Bir gyn gənç Xosrov ova sъxъr. Uzaqda jaşıllıqlar arasında bir kənd gərynyr. Xosrov kəndə gəlib, şərab məçlisи dyzəldir, cəng caldyгъr, kejf cəkir. Xosrovun aсыq ʃuraxylış atlarыndan biri əkin jerinə girərək gəj təxъl otlaјыr. Quлlardan biri isə bir kəndlilən bir necə salxъm yzym oqurlajыr.

Xosrovun bu işini Hərmyzdə xəbər verirlər. Padşah əmr edir ki, Xosrovun atınlı əkin jejəsinə, qulu isə yzym sahibinə versinlər, cəngin telini qırsınlar, calqıscыnъ barmaqıny sındırsınlar.

Xosrov etdiyi işlərdən peşiman olaraq şahın janъına təvəqqəci gəndərir ki, gynahınp baqъşlasыn. Gənç Xosrov kəfən gejinir, qыльң gətyryr, qabaqda qoça, mətəbər adamlar, bunların dalınça da əsir kimi şahzadə gedir. Qoçalar Xosrovun baqъşlanmasын riça edirlər. Şahzadə taxta cətib gynahkar kimi jerəjyxыlr. «Gynahыm varsa, başımy vurdur» dejir. Bu hal padşaha tə'sir edir, o da Xosrovu əryub baqъşlaјыr.

Xosrov bu hadisədən 'sonra geçə juxuda babasын gəryr. Babası ona dejir ki: «Ej dynjanı işqalandıran taza gynəş, sənə dərd şejin myzdəsini verirəm. Birinci—əjər turş qora jesən yzyunu qora kimi turşutma. Janъında dynjanı ən şirin bir gəzəli oturaçaq.

Ikinçi—əjər atınlı ajaqъын kəsmişlərsə, Şəbdiz adıb bir qara atınl olaçaq, jel belə ona cata bilməjəcək.

Ücüncü—padşah sənin təxtini kəndlijə vermişsə, qızыl aqaç kimi həmişə dyz dajanan bir səltənət sahibi olaçaqsan.

Dördüncü—əjər mytrybyn sazdan məhrum edildisə, sənin Barbus adıb məharətli bir calqıscыn olaçaq.

Xosrovun bu juxusunun simvolik bir əhəmijjəti vardыr. Bytyn poema bu juxunun həqiqətə cevrilməsini naqıly edir. O, ən gəzəl at,

ən gəzəl xanəndə, ən gəzəl qadın sahibi olur. Bəyik bir dövlətin padşahı olur.

Juxu Xosrovun hafizəsində dərin iz buraxılgan. Onun dostları arasında bir çox əlkələri səjahət etmiş, bir çox elmlər oxumuş, talantlı bir rəssam var idi. Bu rəssamın adı Sapur idi. Bir dəfə Sapur şahzadəjə uzaq əlkələrdəki səjahətlərindən danışdır. Zaman Dərbənd dənizinin kənarında olan bir əlkəni təsvir edir.

Əsərin əzimiyətini maraqlı olan cəhətlərindən biri də budur ki, onun əsas qəhrəmanı Xosrov Pərviz olmasına baxmajaraq roman Qafqaz fonu, Qafqaz təbiəti qojnunda davam edir. Nizami Qafqazın və xysusilə Azərbaycanın olduqça zəngin və gəzəl təbiət təsvirlərini vermişdir. Sapur Xosrova Dərbənd dənizinin kənarında həkmyaranlıq edən Şəmiradan danışdır.

Sapur Şəmiranın əzəmət və qydrətindən belə bəhs edir:

«Kuhistanın o tajında bir necə mənzillikdə Dərbənd dərjassı vardır. Orada şahlar nəslindən bir həkymdar var ki, onun sypahilərinin dalqası Isfahana qədər belə gedir.

Bytyn Aran və Ermənistən bu qadınların fərمانına tabedir. Bir əlkə joxdur ki, ona xəraç verməsin. Onun taxt və taçdan başqa hər bir şeyi var.

Onun daqlarında minlərçə qalaları var. Xəzinəsinin bəyikliyindən jalıbz bir allah xəbərdardır.

Onun istədiyi qədər mal-qarası vardır. Bu mal-qara quşları və balıqların sajından belə coxdur.

Onun əri joxsa da, həkmy və sad zindəganlıq var.

Onun mərdanəliyi kişilərdən coxdur. Ona, bəyik olduğunu ucun Məhin Banu (jəni bəyik xanım) deirlər.

Bu çahangirin adı Şəmiradır. Odur ki, Şəmiraja Məhin Banu deirlər. İlin hər fəslində və hər bir havada onun əzy ucun jeri vardır. Jaj vəqt o, Ermənistən daqlarına gedir. O, gyldən-gylə, xırmandan xırmana kecir.

Gyl fəslində onun jeri Muqandır, cynki onun ajaq basdır. jer daima jaşılıqdır.

Xəzan olanda o, Abxazijaya gedər, pərvaz edən quşları ovlar. Qışda o, Bərdəjə mejl edər. Cynki Bərdənin xoş havası var. İlin dörd fəsli də onun ixtiyarlıdadır. O, hər fəslər yərji istədiyi işlimi secir».

Bəzəki alimlər belə fərzijə mejdana atmışlardır ki, Məhin Banının simasında Nizami bəyik Tamaranın təsvir etmişdir. Bu fərzijənin tarixi həqiqətlə az uşqunluqu var. Nizami əz gəzəl poeması 1180-ci ildə jazməşdir. Bu zaman isə o, Tamara haqqında və Tama-

ranın gələcək parlaq həkmyranlıq haqqında hec bir şey bilə bilməzdi. (Tamara gyrcy taxtına janıb 1184-çy ildə əjləşmiş idi).

Səmira simasında Nizami «Dərbənd dənizi»-nin janındakı bir əlkənin hakimini təsvir etmişdir. Nizami aşıq və ajdın olaraq qədim Azərbaycan—Aran hakimini təsvir edir. Sah taxtında əjləşmiş qadınlaraın təsvirinə Nizaminin jaradıçlıqında dəfələrlə təsadüf olunur. Aran hakimi Səmiradan sonra bəyik şair «İskəndərnâmə» poemasında jenə qədim Azərbaycan pəjtaxtının hakimi, amazonqlar padşahı Nuşabənin xijańı təsvir və tərənnym etmiş idi.

Qydrətli hakim Səmiranın təsviri cox ehtimal ki, xalq rəvajətləri ilə əlaqədar idi. Xalqın bu rəvajətlərindən və əfsanələrindən bəyik Nizami hər zaman ilham alardı.

Sapurun təsvir etdiyi Səmiranın Şirin adlı jaxıñı bir qohumu var idi ki, ıunun gəzəlliinin bytyn dynjada misli jox idi. Sapur bəyik bir sənətkarlıqla bu Aran qızınyı gəzəlliklərini təsvir edir.

Xosrov Sapurun bu hekajəsini dinlədijə zaman juxusujadına dysyr. O, Şirinin adınyı cəkə-cəkə ona aşiq olur. O, rahatlıqın itirir, daima Şirini Sapurdan soruşur, Şirinə bəsləd ji məhəbbətdən dərd və əzab cəkirdi. Şahzadə bu sevgi əzablarına tab gətirə bilməjərək,

Şapuru Dərbənd dənizinə tərəf, bu xariqyladə gəzəlin janına gəndərməjə qərar verir.

Sapur jola dysyr. O, ezy ilə barabar Xosrovun rəsmini də aragışır. O, «Ərmən» daqlarına catdıqı zaman, gəzəl Şirin də əz rəfiqələri və kənizləri ilə barabar o jerlərdə idi. Sapur Şirini gəryr və əzynı təqdim etmək ucun fyrsət axtarırdı. O, Şirin kecərkən gərər dejə, şahzadənin rəsmini aqaçdan asır. Şirin aqaçdan asılımış rəsmi gərər-gərməz dərhal ona jaxınlışır və bəyik bir hejrətlə Xosrovun rəsmini sejr etməjə başlayır.

Şirin gənç şahzadənin rəsminə aşiq olur. Gəzəl qız fikrə dalır, gəzləri jaşa dolur, o, tanımadıqı bu adamın rəsmini dodaqlarına basır. Qızlar əz xanımlarınyı bu qəribə hərəkətindən qorxuja dysyrler. Onlar rəsmi Şirinin əlindən alıq, onu bu aqyr əzablara və ələmlərə salmış olan ıbu murdar jerdən uzaqlaşdırmaqə calışsalar. Lakin onlar başqa jerə jaxınlışar-jaxınlışmaz, orada da Xosrovun jeni rəsminə təsadüf edirlər. Sapur onları nijjətini dujar-dujmaz, qabaq gedərək Xosrovun jeni rəsmini aqaçdan asılımış idi. O zaman qızlar Şirini başqa jerə apardılar. Lakin orada da bu çazibəli rəsm var idi. Şirin sevdijini, artıq hec bir kəsin onu bu sevgidən məhrum edə bilməjəcəjini anlaşıyır. Şirin dərd və mə-

justijətlə dolu bir halda, bu ələ kecməz sevginin xıyalatı ilə cırpınaraq rəsmiylə jalıbz qalıb. Sapur Şirinin bu halıny gərçək gizləndişi jerdən cıxıb və əzyny Aran şahzadəsinə təqdim edir. Sapur Xosrovun Şirini sevdijindən danışır və əlamət olaraq Xosrovun uzyjyny ona təqdim edir. Şirin Xosrovu sevdijini Sapura e'tiraf edir. Mədainin və onun sevdiji şahzadənin harada olduğunu Şapurdan əjrəndikdən sonra, Şirin qacmaqa qərar verir.

Şirin Şəmiraja myraçıöt edir ki, sabah ova getmək ucyn Şəbdizi ona versin. Şəmira razı olur. Obiri gyn Şirin Şəbdizi minərək əz məijjətilə ova cıxıb. Şirin fyrşətdən istifadə edərək adamlarından uzaqlaşır və atı Mədainə doğru sapır. Şirin jeddi gyn yol gedir. Uzun səfərdən jorulduqundan rast gəldiji bir cəmənlilikdə istirahət etmək ucyn dajanır. Bu cəmənlilikdən gəzəl bir bulaq axırtıb.

Şirin sərin suda cimib sərinlənmək fikrinə dyşyr, o, atdan enir, atı aqaca baqlajır və paltańıń sojunaraq sujun icinə girir.

Şahzadə Xosrov dyşmənlərinin fırıldaqlarrı sajəsində atasınyń sarayından uzaqlaşmaqa məcbur olmuş idi. O, Mədaini tərk edir və Şirini tapmaq xıjalılı Simala doğru gedir.

Tale onlarb bir jerdə birləşdirmişdi. Şirin

suda cimdiji zaman, gənc şahzadə də buradan kecirmiş. Xosrov Şirinin atıńı gəryr, gələri—qızın paltańına sataşır, suda cimən gəzəl Şirini sejr etməjə başlaýır. Xosrov qarsısındakı bu gərynməmiş qejri-insani gəzəlli-jə hejran-hejran baxırdb. Qız Xosrovun ona baxdıqıńı gəryb əzyny itirir. Xosrov həja edərək, uzyny cevirir. Həja onlarb bir-birindən ajırgıb. Gəzəl qız sudan səcrajaraq bir an icində gejinir və Şəbdizi minərək jel kimi bu jerdən uzaqlaşır.

Bu surətlə Şirin ilə Xosrov bir-birini—tanımadılar. Şirin joluna davam etdi. O, nə hajət Mədainə catışsa da, artıq Şahzadə orada dejildi. Şirin Xosrovun arzıb ilə Mədainə gəlmış, Xosrov isə onu axtarmaqa getmiş idi.

Şirin Şapurun verdiji uzyju təqdim edir. Onun gələ biləcəjindən xəbərdar edilmiş kənizlər Şirini sarajda hərmətlə qəbul edirlər.

Xosrovun suda cimən gəzəl Şirinlə təsadüfi onun hafizəsində dərin və silinməz bir iz buraxımbıdb. O, dumalıb bir şəkildə hiss edirdi ki, bu gəzəl jalıbz Şirin ola bilər, lakin bu na əmin ola bilmədijindən jenə əz joluna davam edir və şimala doğru gedirdi.

Bərdə hakimi Məhin Banu Şahzadənin gəldijini eşidir, onu əziz bir qonaq kimi qəbul edir, böyük hərmətlər göstərir və qışlı isti və gynəşli Bərdədə kecirməji təklif edir.

Xosrov Aran iqlimi və sərablarla ilə kejf cəkdiji bir zamanda, Şirin Mədaində jaşajaraq sevgilisinin jolunu gözləjirdi. O da başa dys-myşdy ki, jolda ona rast gələn gəzəl gənc jalrı Xosrov ola bilərdi, haman Xosrov ki, onu əz vətənidən ajrı salmış və indi Mədaində çan səxəntəsə cəkməjə məcbur etmişdi.

Sapur Bərdəjə jetişərək, Şirinin Mədaində olduğunu Xosrova xəbər verir. Xosrov rəssamı geri göndərir və Şirini gətirməjə əmr edir. Lakin Şapur Şirinlə barabar Bərdəjə qayıtdıqə zaman, Iranda ysjan qopmuş idi. Hərmyzd ələ kecmiş və gözləri cəxatılmış idi. Xosrov atasının əldiyyny xəbər tutaraq dərhal Səmiranın sarayıny tərk edir və Mədainə jola dysyr. Xosrov Mədaində şah taçını qəbul edir. Bu surətlə Şirin Xosrov ilə ikinci dəfə də gəryşə bilmir. Itmiş şahzadə Şirin əz vətəninə qayıdır, lakin, onun sevgilisi artıq orada dejildi.

Gənc şahın əlejhinə jenı bir ysjan qopur. Sasani taxtını tutmaq istəjən sərkərdə Bəhram Çubin bu ysjana başçılıq edir. Xosrov ysjancıların qarşısında açız qaldıqından Mədaini tərk etməjə məcbur olur. O, nəhajət Şirinlə gəryşmək ummidilə jenə şimala, Azərbajçana qasır.

Bu dəfə iki aşiq nəhajət bir-birilə gəryşrlər. Şirinin qəlbini sevinç və səadətlə dolu idi. Şirin və Xosrov—gynlərini müsiqi, ov,

kejf məçlisləri, ojun, nəqmə ilə kecirirlərdi. Bir cox belə xoşbaxt və sevinçli gynlər gəlib kecir. Xosrov qadınlarla sadə və jyngyl rəftara və səraba ejrəşmiş idi. O hər vəchlə Şirini ələ kecirməjə calışdırdı. Lakin Səmira bu gənc Bərdə gəzəlinə Xosrovin adətlərindən danışmış və Şirindən söz almışdı ki, Xosrov rəsmi surətdə nigahlanmaçıja qədər o hec bir jaxınlıqda bol verməjəcək.

Bu surətlə gynlər kejf və ojunlar icində kecirdi. Bir geçə Xosrov jenə Şirinə əz eşqini e'lan edir, lakin Şirin onu rədd edərək dejir ki, padşah hər sejdən əvvəl əjlənçələri dejil, əz taxtını dysynməli və bu taxtın geri qajtarılmalıdır. Şirin Xosrova jalrı əz səltənətinini Bəhramdan geri qajtardıqdan sonra arvad olacaqını və'd edir.

Şirinin sözleri, Xosrova toxunur. Obirisini gyn Xosrov Bərdəni tərk edir. O, Vizantija imperatorunun janına jola dysyr. Ondan jardım istəjir. Imperator Xosrova böyük bir qosun verir. Xosrov Bəhrama qalib gəlir və jenə Iran taxtını əzinə kecirir,

Xosrovin getməsi Şirini mə'jus etmişdi. Bir az kecir Məhin Banu elyr və Şirin taxtda əjləsir. O əz əlkəsini aqyllı bir surətdə idarə edirdi. O jenə əz sevgilisi ilə gəryşmək umidində idi. Lakin bir dəfə ona ələmli bir xəbər gətirdilər: Vizantija imperatoru əz qızı Mərjəmi Xosrova ərə vermiş idi.

Şirin ajrylaq və dərdə tab gətirə bilməjərək, hökuməti vəzirlərindən birinə tapşırıq və adamlarla ilə barabar Xosrovun əlkəsinə jola dyşyr.

Xosrov Mərijəmlə evlənməsinə baxmajaraq, jenə də xoşbaxt ola bilməmiş idi. Bu izdivaç Xosrovu səxvərdə. Lakin Xosrov Mərijəmə borçlu olduğu ucun, Şirini sevməsindən aşıqçasına danışmaqa qorxurdu.

Birinci dəfə İrana gəldiji zaman Şirin ucun daqlar arasında bir qala tikmişlərdi. Bu dəfə də Şirin o qalada sakın olur. Xosrov Şirinin gəlməsindən xəbər tutaraq, artıq ajrylaq tab gətirə bilmir və Şirini Mədainə gətirmək ucun Mərijəmdən içazə istəjir. Mərijəm Xosrovun bu sözlərini eşidər-eşitməz qəzəblənir. Xosrov Vizantija sahzadəsinin təhdidlərindən qorxuğa dyşərək, Şirini eż sarajına aşıqçasına gətirmək fikrindən cəkinir. O, Şapuru Şirinin janına gəndərir ki, Şirin gizli surətdə onun janına gəlsin. Nəcib və namuslu Şirin şahın mə'suqəsi olmaq təklifini rədd edərək bunu Aran gözəli ucun bir həqarət sajı.

Şirin qajalıqlar arasında tikilmiş bu qaranlıq və boquçu sarayı icində jaşayırdı. Bu binanın nəqsanlarından biri də bu idi ki, burada taza syd tapmaq mymkyn dejildi. Sarayı jaşınlaqda otlaq olmadıqından qojun syryləri jaňız daqın obiri tərəfində ot otlaja

bilərdi. Şirin isə sydy cox sevərdi. Odur ki, sydy ələ kecirməkdə cəkdiji cətinliklər ona bəjyik əzablar verirdi.

Şapurun Fərhad adlı bir dostu var idi. Fərhad usta və dərrakəli bir dasjonan idi. Şapurun məsləhəti ilə Şirin Fərhadı eż janına caqırtdıryr və təklif edir ki, daqın arasından bir qanal cəksin. Syd bu qanal vasitəsilə otlaqlardan dyz Şirinin sarajına gəlməli idi. Fərhad gözəl Şirinə dəliçəsinə aşiq olur və otuz gynyn ərzində Şirinin təklifini jerinə jetirir. Artıq Şirin hər səhər taza syd alıb icirdi.

Fərhadın Şirinə aşiq olmasa xəbəri Xosrova catır. Şah qısqanmaqa başlajır və Fərhadı janına caqırtdıryr. Fərhad eż ruhi cırrıntılarla yan insanlardan gizlətmək ucun daqlarda, qajalıqlarda dolaşırdb.

Nə Xosrovun qızı və'dləri, nə də onun təhdidləri, hec bir şey Fərhadın bəjyik məhəbbətini və qət'iyyətini sarsıda bilmədi. O zaman şah Fərhadı cətin bir məsələ qarşısında qoymaqa qərər verdi. O, Bisitun daqınla jararaq yol acmaq Fərhada təklif etdi. Əjər Fərhad bu qejri mymkyn olan məsələni həll edərsə, şahın vədinə gərə artıq Şirin onun olmalı idi.

Xosrov eż və'dini jerinə jetirəcəji ucun andicir. Fərhad Xosrovun bu andına inanaraq onun təklifinə razı olur və bəjyik həjəcan və

həvəslə bu gərylməmiş, eşidilməmiş işə başla-jır. Daqın arasından işləcək insan əllərinin işi dejildi. Fərhad əz sevgilisinin təsvirini qajanın daşları yzərində çəzər. Şirinə bəslədiyi sevgi onda div qyvvəsi ojadır; o, bu qo-çaman daqı jarmaqa başlajır.

Bir gyn Şirin onun eşqilə əz dəmir əllərilə daqı jaran Fərhadı gərmək ucyn Bisitun daqlarına jola dyşyr.

Fərhad əzy daq kimi bir insan idi. O daqlarla vuruşur, o əz səadətini bu daqlarda axtarırdı. Şirin Fərhada jaxınlışaraq ona bir çam icində syd təklif edir, sevgilisinin bu mər-həmətindən vəcdə gələn Fərhadı qəlbi böyük bir həjəcan ilə cırpırdı. Şirin Fərhaddan ajrlaraq Bisitun daqlarını tərk etmək ucyn jenə atına mindiji zaman, Fərhad onu atı ilə barabar əz div cijinlərinə alır və iyiyə-iyiyə onu saraja qədər araqırdı. Sonra böyük bir nəvazişlə onu jerə qojaraq jenə Bisitun daqlarına qayırdı. Dərdin, ələmin, məhəbbətin coxluqundan o jenə bu daqı jarmaqa başlajır.

Şirinin Fərhadla gəryşmək xəbərinə Xosrovə jetirirlər. Xosrov bu xəbərdən narahat olaraq xəjanət jolu ilə Fərhaddan jaxasını qurtarmaqa qərar verir. O Fərhadı jənəna adam gəndərərək xəbər verir ki, onun sevgilisi Si-

rin əlmüşdür. Şirinin olymny esidən Fərhad, bu dərdə tab gətirə bilməjərək facieli bir sə-kildə əzyny məhv edir.

Sirin Fərhadı əlyumu ucyn matəm tutur. Onun böyük sevgilisinin şərəfinə məzarı yzərində gəzəl bir məqbərə tikdirir. Xosrovun Mərjəmə evlənməsi və Fərhadla bu zalimanə rəftar Şirini Xosrovdan uzaqlaşdırmaş idi. Lakin bir az sonra Mərjəm əlyır. Xain və tez-tez dəjişən Xosrov bu dəfə də Isfahan gəzəli Şəkəri alırdı.

Bir dəfə Xosrov Şirinin qalasını jaxınlığında av edirmiş. O, Şirinlə gəryşmək arzıysına dyşyr. Ruhlanmaq ucyn şərab icir və qalaja jaxınlışır. Lakin Şirin qəlbində onu sevsə də, jenə rədd edir. Xosrovun cirkin fi-kirləri, hijlə və xəjanətləri Şirinin əzəmətli qəlbini, onun pak və nəcib sevgisini inçidirdi.

Xosrov qalanı tərk edir. Lakin qorxu və həsrətlə cırpınan Şirin onun dalınça at çapır, gizliçə onun janına gəlir. İki sevgili jenə gəryşyrlər. Ehtirasla cırpınan Xosrov Şirini quçaqlayırdı, lakin Şirin onu sojuq nəzərlə rədd edir. O zaman Xosrov əz adamlarıńı saqqırtı və gəzəl sevgilisi ilə nigah bağlaşırdı. Bu surətlə uzun ajrlıqlar, gəz jaşları və mə-zəmmətlərdən sonra, onlar jenə qəlblərini bir-birinə verirlər.

Xosrovun Vizantija şahzadəsi 'Mərijəmdən' Syrujjə adlı bir oğlu var idi. Syrujjə daha cəxdan gəzəl Şirini sevir və atasının əlejhinə gizli bir su'i-qəsd hazırlajırdı.

Nəhajət Syrujjə hakimijəti ələ kecirir və atasını zindana saldırlır. Şirin Xosrovu təqib edir.

Bir geçə əsir edilmiş Xosrovun janına pul ilə tutulmuş bir qatil gəndərilir. Bu qatil janın Xosrovun janına jaxınlışaraq onu xəncərlə vurur. Xosrov ojanır və əzyarı qan icində gərərək artıq əlyum gəldijini başa düşür. Uyəji su ucyn janır. Lakin o, jorqun Şirini narahat etmək istəmədijindən, onu ojatınır. Böyük əzablar icində dinnəz-səjləməz əlyr.

Şirin ojandıqı zaman artıq Xosrov əlmış idi. Şirinin mehriban qəlbini parça-parça olur. O əz əlləri ilə ərinin çənəzəsini jujur. Syrujjədən qasid gələrək Şirini saraja tələb edir. Syrujjə böyük bir həjasızlıqla Şirinin məhəbbətini tələb edirdi. Şirin artıq əlaç kəsildijindən ona söz verir, lakin bu mystəbidə təslim olmadan əvvəl Xosrovu xatırlatan hər bir şejin məhv edilməsini tələb edir. Şirinin tələbi ilə Xosrovu təntənə ilə dəfn edirlər. Şirin sanki sərməst bir halda çənəzənin dalınca gedirdi. O məmənum və xoşbaxt gərynyrdı. Syrujjə bu məqrur gəzəlin nəhajət ona təslim olaçaq umidilə sevinirdi. Xosrovun çənəzə-

sini məqbərəjə apardılar. Şirin də məqbərəjə daxil olur. Qarşıya baqlajıṛ, şahın sojuq bədənini quçaqlajıṛ. Qojnunda gizlətdiji xəncəri səxərəb sinəsinə soxur.

Şirinlə Xosrovun sevgisinin romantik tarixcəsi bununla tamam olur.

Şah hakimijətinin təcəssymu olan Xosrov romanda zylmykar, xain və zalim bir həkmüdar kimi verilmişdir. Xosrov ucyn həjatın jeganə bir məqsədi varsa, o da qadınlar, sərab və əjləncələr idi. Şair bu əsərində qədim Iran şahı haqqında ən'ənəvi təsəvvyrən uzaqlışaraq, onu bytyn murdar və mənfi xəsijjəti ilə təsvir edir. Nizami Xosrovu mədh etmək degil, onu myzəmmət edir. Xosrov Şirinin saf və nəçib məhəbbətini aldadır, xəjanət edərək Fərhadı əlyumynə səbəb olur. Jıngyl həjat syryr, dəvləti idarə edə bilmir. Nizaminin təsvirinə görə Xosrov hec bir alcaqlıq qarşısında dajanmajan, əxlaqı pozğun bir aristocratdır.

Xosrovun oğlu Syrujjə də mystəbid atasından geri qalmamışdır. O əz zalim atasının da alcaq adamdır. O, atasının qətlinə əmr verir, o zorla başqasının məhəbbətini ələ kecirməjə calışır, o zalim və qəddar adamdır. Xosrov ilə Syrujjənin simasında Nizami əxlaqça pozğun feodal aristokratıjasının nümayəndələrini təsvir etmiş idi.

Xosrov ilə Şyruijə jyngyl və hejvani məhəbbətlərinə joxsul Fərhadı, usta bir me'marın məhəbbəti qarşılıq qojulmusdur. Fərhad öz işinin böyük bir ustasıdır. O elm və texniqa adamıdır. O, öz dəvrynyň intelligentidir. Fərhad Cində Şapurla oxumuş, lakin Şapur rəssam olmuşdusa, o, başqa bir sənət sahibi olaraq, me'marlıq jolunu izləmişdi.

Şirini Fərhad da sevir, Xosrov da. Lakin bu myxtərif sinfi qytə mənsub olan iki insanın məhəbbətləri arasında nə qədər dərin bir ucurum var. Xosrov үçün Şirin jalnız ehtiras mənbəidir, o Şirini alcaltmaqdan, onun namusuna və şərəfinə toxunmaqdan, onu aldatmaqdan cəkinmir. Fərhad da şah kimi Şirini sevmışdır. Lakin onun eşqi başqa, nəcib, dərin və fədakaranə bir eşqdir. Xosrovu insanın ən alçaq təbiəti xaraqterizə edir. Fərhad əksinə olaraq fədakar bir qəhrəmanlıqla, namus və sadəliklə doludur.

Fərhad gözəl Şirini sevdikdən sonra böyük bir əmək qəhrəmanlıq şöbəyə göstərir. Bisi tutdaqyńıjarı, öz məhəbbəti naminə insan gycy xariçində olan qəhrəmanlıqlar göstərir. Lakin şah tərəfindən xainçesinə aldadıldıqdan sonra dərin bir faciə icində həjatına son verir.

Xalq Fərhad haqqında belə bir əfsanə jaratmışdır ki, o Şirinin əldiyinə eşitdiyi zaman böyük bir dərdin tə'siri altında, daqları

jaran kylıngyny uça gəjlərə atıb və kylıng dysərək məhəbbətdən div qyvvəsi alan bu qorxu bilməz zəhmətkəsi əldyryr.

Şirin dynja ədəbijatınyň ən gözəl qadın obrazlarından biridir. Nizami əzəmətli şeirlərli Şirinin gezəllijini, onun səmimi məhəbbətini, onun əlymə qədər vəfələr qalmazıny təsvir edir.

Nizami böyük bir məhəbbətlə Şirinin dasjonan Fərhada qarşılıq mynasibətini təsvir edir.

Şirinin sevgisi hydudsuz, dysyncəsiz, fədakar bir sevgidir. Lakin o, bir aristocrat əlində cünləcq və əjlənçə olmaq istəmir. O, azad və barabar məhəbbət tələb edir, namus onun үçün bytyň insan ehtiraslarından iyksəkdır.

Şirinin iyksək əxlaq şiması, onun qadınlıq və gözəlli Nizami tərəfindən hejrot verici və dahi bir sənətkarlıqla təsvir edilmişdir. Bu gözəl romanın əsas qəhrəmanı Şirindir. Bəlkə də bytyň əsər bu adla adlandırmalı idi. Lakin əzyндə gözəllik, nəciblik, namus, mərhəmət və azadlıq arzıyyə təcəssüm etdirən bu qədər ideal bir qadın obrazı jaratmaqa çəsarət edən Nizami islam feodal, patriarchal jaşajış şəraitində öz dahi əsərini jalnız Şirinin adı ilə adlandırmaga ienə də çəsarət edə bilməmiş idi.

Şirinlə Fərhadıň əfsanəsi Azərbaiçan xalqınyň şifahi ədəbijatı ilə, folqlor ilə səxhı su-

rətdə qarşılaşmışdır. Nizaminin qydrətli tə'siri xalqın hafızəsində o qədər dərindən həkk edilmişdir ki, bu poema uzun əsrlər boyu, Qafqaz dynjası, qədim Azərbaycan dynjası ilə səhər surətdə baqlı olan bir xalq əfsanəsi kimi jaşamışdır.

Nizamidən sonra onlarça şairlər bu romantik məvzua toxunmuş, talantlı sənət əsərləri jaratmışlar idi. XIV əsrədə məşhur Hind şairi Əmiri-Xosrov Dəhləvi Nizaminin işləməsi, XV əsrədə isə dahi əzəbək şairi Əlişir Nəvoi əz ana dilində böyük Nizaminin qəhrəmanlarıñ tarənnym etmiş idi. Nəvoi Fərhad - obrazıñ iyksəklərə qaldıraraq Xosrovun mənfi obrazıñ ikinçi plana salmış idi. Nəvoi Xosrov və Fərhad simasında təcəssüm edilən iki dynjanıñ bir-birinə qarşılıqlılaşmış idi: zylm, həqsizlik və jalan dynjası bir tərəfdən, xejr, məhəbbət, namus və sədaqət dynjası obiri tərəfdən.

Bir çox başqa şairlər də Nizaminin işləməsi gedərək bu məvzuu yenidən işləmiş idi.

Yumumijjətlə qejd etməlidir ki, Nizaminin bu romanı şərqiñ ən populjar əsərlərindən biri olmuşdur. Bir səra Azərbaycan, Iran, Türkiiə şairləri Nizamijə təqlid etmişlər. Lakin onlarıñ hec biri Nizaminin dəha və əzəmətinə yustyp gələ bilməmiş. Nizaminin deməqratiq

qəhrəmanı olan daş jonan Fərhad Cin imператорunun oğlu olmuş, onun dahi sənəti isə misilsiz və təkrar edilməz qalmış idi.

«Xosrov və Şirin» Nizaminin ən qyvvətli əsərlərindən biridir. Nizami boyyk bir ustalıqla romantik syzetini inkişaf etdirir, olduqça çanlı və parlaq insan obrazaları və xarakterləri jaradır. Əz qəhrəmanlarınyň bytyn daxili cırpışlarınyň, açılarınyň, sevinçlərini, sərgyzəstlərini misilsiz bir sənətkarlıqla təsvir edir.

Formasınyň mykənətməlliji e'tibarılə, qəhrəmanlarınyň psixolozi xarakteristiqasınyň dərinliji, dramatik syzetin və qompozisiyanыň zənginliji, dilinin metaforluqu və obrazlılıq e'tibarılə, Nizaminin bu romanı bəşər qulturası tarixində misli az olan və poetiç ədəbiyyatın əzəmətli bir nümunəsi olan bir əsər kimi jaşamaqdadır.

«LEJLI VƏ MƏQNUN» (1188)

Hələ «Xosrov və Şirin» romanında biz Nizaminin ucuncu əsərinin qəhrəmanlarınyň adalarına təsadüf edirik. Şair Şapurun dili ilə Şirinin gözəlliklərini tə'rif etdiyi zaman Məqnun ilə Lejlini xatırladır.

Bu onu göstərir ki, Nizami hələ «Xosrov və Şirin» poemasınyň jazzıqları zamanlarda belə Azərbayçana xariçdən gətirilmiş və burada xalq

arasında bəyik intişar tərəfənən olan bu qəribə ərəb əfsanəsi ilə maraqlanırdı.

Sair «Lejli və Məçnun» əsərini 1188-ci ilin ortalarında jə'ni «Xosrov və Şirin»dən səkkiz il sonra jazməşdər. Nizaminin bu səkkiz il ərzində nə jazdəşən tə'jin etmək cətindir. Cox mymkyndır ki, o bu illər ərzində jenə əz əzəzəllərini jazır və divanınpənən gəzəl bədii parçalarla doldururdu. Cox mymkyndır ki, o, əz ana dilində də bə'zi əzəzəllər jazməş və bunun xəbəri Şirvanşah Əhsitanə catməş idi. Joxsa Şirvanşahın «tyrkanə sifət»dən əl cəkməsini və əz poemasını jalnıbz fars və ərəb şeirlərilə bəzəməsini Nizamidən nə ycyn tələb etdijini izah etmək mymkyn dejildir.

Bə'ziləri janlış olaraq elə zənn edirlər ki, guja Nizaminin xoşuna gəlməjən «Lejli və Məçnun»un məvzuu idi. Həqiqətdə isə gordiyimyz kimi Lejli və Məçnun obrazları Nizami hələ «Xosrov və Şirin»i jazdəşən zamannda belə maraqlandırdı. Şirvanşahın tələbi onun ycyn myəjjən dərəcədə bir bəhanə idi. Nizami bu tələbi alar-almaz dərhal Məçnunun façıeli eşqini tərənnym etməjə başlamış idi. Sairdə məvzuua qarşo o qədər bəyik bir həvəs ojanmış idi ki, bu jeni dahi əsərini olduqça qısa bir myddətdə tamamlamış və dynja romantik ədəbijiyyətini jeni bir əsərlə zənginləşdirmişdi.

«Lejli və Məçnun»un aşıqanə əhvalatı sərq və qədim ərəb poeziasından alınmışdır. Bu əfsanə Nizamidən cox əsrlər qabaq aqızlarda gəzərdi. Ərəb poezisiasında da bu syzetin myəjjən jeri vardır. Bununla belə Nizaminin poeması sərq ədəbijiyyətində tamamilə jeni bir əsər kimi daxil olaraq bəyik bir səhrət qazanmış idi. Bir cox şairlər qələm işlətmüş, «Lejli və Məçnuna» təqlid edərək əsərlər jazımlarla da myvəffəq ola bilməmişlərdi.

Nizaminin «Lejli və Məçnun» və Rustavelinin «Pələng dərisi gejmış pəhlivan» əsərlərinin syzetindəki jaxınlıq bu əfsanənin Qafqaz xalqlarla arasında, jaxud ərəblər hakimijəti zamanında Azərbajçanda jerləşmiş olan ərəb tajfalarla arasında jaşıldığını ehtimal etmək ycyn bizə ciddi imkan verir.

Poemanın əsas qəhrəmanı Qejs Bəni Əməvi qəbiləsinin başçısınpənən oğlu idi. Qejs qızlar və oqlanlarla barabar məktəbdə oxujurdu. Qejs məktəbdə oxuduqu zaman Lejli adıb bir qızza aşiq olur. Qejsin atəşin eşqi dillərə dysyr və onu Məçnun dejə saqyrmağa başlağırlar. Sevgilisindən ajyrrılar. Həjəcanlı və dərin bir eşqin tə'siri altında, Məçnun dərələrə, təpələrə dysyr, qəm cəkir, sevgisini odlu seirlərlə tərənnym edir. Atası nə qədər nəsihət edirsə, bir şej səxmtər. Nəhəjət Lejlini oğlu ycyn istəməjə gedir. Lejlinin atası elcılə-

ri hərmətlə qəbul etsə də, qızınp Məçnuna
vermək istəmədijini söyləjərək rədd ədir.

Məçnunun atası rədd çavabını aldaqdan
sonra, Məçnunu saqlamlaq və esqdən uzaqlaş-
dırmaq ucyn Məkkəjə aparır. Lakin Məçnun
məkkədə belə əz sevgilisini unutmajaraq, jenə
esqinin pərvətişkarı qalır.

Məçnun əz ailəsindən və qəbiləsindən ajy-
laraq səhralara dysyr, hejvanlarla jaşajır, ah
və nalə edərək aşiqanə qəzəllər söyləjir, sev-
gilisi Lejlilə xəbərlər gəndərir. Lejli də əz sev-
gilisinin həsrətilə jaşajır. Məçnuna çavab ola-
raq aşiqanə qəzəllər jazır. Onu hec bir jerə
buraxmadıqlarından Məçnunla gəryə bilmir.
Məçnun səhralarla gəzdiji zaman çəngavər Nofəl
rast gəlir. Nofəl onun dərdini əjrənib, kə-
mək edəcəjini və Lejlini onun ucyn alaçaqı-
nın söyləjir. Nofəl Lejlinin atasından qızı Məç-
nun ucyn istəjir və rədd çavabı aldaqından,
onunla myharibə başlajır. Məçnun jenə səh-
raja qajıdər. O, hejvanlarla dost olur, esqin
siddətindən getdikcə daha da aqınp itirir.
Nəhajət Məçnun Lejlinin Ibn-Səlamə getdijin-
dən xəbər tutur. Lakin Lejli jenə əz sevgisilə
jaşajır və Məçnunun həsrətini cəkirdi. Bir il
sonra Ibn-Səlam əlyr. Lejli səhraja adam gən-
dərərək, Məçnunu janına caqırgır. Məçnun
dost olduğu və barabar jaşadıqı hejvanlarla
birlikdə Lejlinin gəryşynə gəlir. İki sevgili

uzun mysibətlərdən sonra, son dəfə olaraq ge-
ryşyrlər. Lakin Məçnun ucyn bu sevinç aqyr
və ələmli idi. O jenə səhraja cəkilir, divanə
həjatı syryr. Lejli bu jeni dərdə tab gətirmə-
jərək əlyr.

Nizami bu romantik və ələmli qızın əly-
myny təsvir edərək Lejlinin dilindən anasına
dejir ki:

«Məndən xəbər tutsa əziz sevgilim,
Vətənimdən məni ajırdı əlym.
Bilirəm gələçək bəssaqlıqına,
Ançaq pis göz ilə baxmazsan ona,
Mənim sezlərimi ver ona xəbər,
Bu maçəralarla ac ona gəstər.
Onu saxlamışam əziz xələf tək;
Mənim tək nəzənp cəkəsən gərək.
Ona de ki, Lejli hər dərdə dəzdy,
Bytyn əlaqəni dynjadən yzdy,
O sevginlə getdi qara torpaqa,
Jolunda çanınp etdi sadaqa.
Eşqində sədaqət, vəfa gəstərdi:
Aşıqdir eşq ucyn, çanınp verdi.
Soruşma o jazıq nicin verdi çan,
Sənin xıyalınlı daim jaşajardı.
Ondan ajrlılkən bu şirin həjat,
Dərdini apardı torpaqa sovqat,
Onu quçmuşsa da qaranıq məzar,
Jenə də dərd cəkər, səni arzular
Neçə həsrətlilər jol ystə gəzlər,
Səni də qəbrində o xəstə gəzlər.
Sən də jolcususan bu jolun axır,

Jolunu gəzləjir, sənsiz darəxъ;
Qojma məzarında qalsın nigaran,
Sarыı aqusuna ajrylma ondan;
Ona nəsihət ver mənim dilimdən,
Səjlə ki, qorxmadı Lejli olymdən.
Əqilli insandıñ bizim ellərdə,
Adıñ Məçnun olmuş indi dillərdə.
Lejli bunu dejib gəzy jaşardı
Başqa bir aləmə, dynja ja vardı.
Səjləmək istərkən gizlin sozyny,
Gərmədi dostunu, jumdu gəzyny.

Nəhajət Məçnun da Lejlinin qəbrini zıjarət edərək, ələminin şiddətindən artıq tab gətirməjərək əlyr.

Dynja ədəbijatında Lejli və Məçnunun bu ələmlı əfsanəsinə bənzəjən əsərlər az dejil. Birinci növbədə bəyik ingilis dramaturqu Şekspirin «Romeo və Çyljetta» tragediasıny qejd etməlidir. Bu əsərdə də myxtəlif səbəblərə görə bir-birindən ajrylmış iki sevgilinin façıəli və ələmlı macərası naqı olunur. Odur ki, bəzən Lejli və Məçnun obrazlarıny sərqiñ Romeo və Çyljettası adlandıryrlar.

Lejli və Məçnunu bir-birindən ajıran içtimai mynasibətlər, feodal qəbilə həjatıny ziddijətləri, iki tajfa, iki qəvm arasında olan nərazıyəddır. Əz səxsi səadətləri ycyn cırpınan bu gəzəl insan qəlbləri feodal jaşayış daxilində maniələrə rast gəlirlər. Orta əsrlər məxsus vəhşi adətlər, mylkı barabarsızlıq, ai-

lə əsarəti, qadın hyquqsuzluqı, içtimai şərait iki gənçin mysibətlərinə, ələmlərinə, ajryylaşdınya, gəz jaşlarına, əlymlərinə səbəb olur.

Nizami bu iki bədbaxt sevgilinin sərgyzəstlərini tərənnym etmiş, bu iki ərəb obrazlarıny umum bəsəri obraz dərəçəsinə qaldırmış, dynja ədəbijatıny olməz romantik poemalarından birini jaratmış idi.

Bəyik şair əsərilə, insan səxsijjətinı səxan, əsir edən, sevinç və səadətdən məhrum edən adətlərin, içtimai şəraitin doğruluğuna şübhə ilə janaşırdı. Əsər əsas mahiyyəti e'tibarılə qadın əsarəti, qadınla kişini bir-birindən ajıran, iki gəzəl və pak qəlibi, iki sevgilini bədbaxt edən şəraiti myzəmmət edirdi.

Əsərdə çəngavərlik idealı da əks edilmişdir. Nizami Nofəl obrazında ədalətli və viçdanlı, vəfalı dost və fədakar bir çəngavəri təsvir edir. Onun ycyn haqq və ədalət ən jiksək bir şejdir. Bu səbəbə gərədir ki, Nofəl Məçnunun dərdini əjrəndikdən sonra ona kömək etməjə qərar verir, bu məqsədlə vuruşur, dava edir, lakin Lejlinin atasına qalib gəldikdən sonra, gəzəl Lejli ilə aqılyń itirmiş Məçnunu evləndirməjin ədalət olmadıqına inanaraq, əz məqsədindən əl cəkir.

«Lejli və Məçnun» poeması romantik-epik poeziyanıñ ən gəzəl və jiksək nümunələrindən biridir. Nizami xysusi bir sənətkarlıqla

ez ələmli qəhrəmanlarынън аçъ taleini tərən-nym etmiş idi.

«Lejli və Məçnun» poemasыnda Nizaminin romantizminin parlaq ifadəsini gərməkdəjik. Böyük şair bir-birini sevən, lakin ata-anasъ tərəfindən ajrylmış olan mə'jus bir sevgini insan ruhuna dərindən bələd olan bir sənətkar kimi təsvir etmişdir.

Poemanын qəhrəmanlarынън lirik təəssyr-lərində mə'jusijət, dumalıq və ylvi bir həsrət, ələm tərənnymləri duju maqdadır. Şair islam jaşajış şəraitində erkək və qadınnyн barabar olmadıqъынъ, qadın taleinin açıqъынъ həqiqi və gəzəl bir şəkildə göstərə bilmişdir. Nizami Azərbajçan şairləri arasında birinci olaraq boquçu hərəmhanadan, gynəşə, azadlıqqa, şəxsi səadətə doqru getmək ucun cırıyan bir qızын аçъ sərgyzəştini vermişdir.

Lejli gənc Məçnunu hələ məktəbdə ikən sevir. O, qanunu, ən'ənəni pozur. Dini və mov-hum fikirlərdən uzaqlaşır, bytyn varlıqъ ilə əzyny ez sevgisinə təslim edir. Onu dörd divar arasına salırlar, zorla ərə verirlər, lakin o, jenə də çəsarətlə əri ilə jaşamaqdan bojun qasçıqъ. Onun bu hərəkəti qadına jalınz kişi-nin bir qulu kimi baxan islam şəriətinə tamamilə zidd idi.

Lejlinin qəlbi azad bir sevgi ucun ucunur. O, Məçnunun cıqъын nəqmələrinə cavab ola-

raq aşiqanə qəzəllər jazır, bu qəzəlləri səh-raja gəndərir. O Məçnun ilə gəryşmək ucun yol və vasitə axtarır. O hələ əzyny idarə etməjə calşşır, ərdə olan bir qadın vəzifəsi onun azadlıqъынъ zəncir kimi sıxыr: onun jeganə sevinçi Məçnun şərqilərini dinləmək idi.

Lejli illərlə ez sevgisinin həsrətini cəkir. Əri olyr, lakin o, jenə də ən'ənə və qanuna hərmət etməjə məçburdur: o jenə də gəzləməjə məçburdur. Lakin bu əzab və mysibətlərin myddəti qurtarır, o da hec bir şejdən həja etmədən, ez sevgisini аçъ e'lan edir, Məçnunu ez janınya saqırır.

Nə qədər əzəmətli bir sevgi! Nə qədər böyük bir cyr'ət!

Bununla belə Nizaminin qəhrəmanı hələ zəif və jalınz bir qadındır. Hələ o, kələlijin içtimai baqlarынъ, din və feodal əsarətinin aqırıqъынъ ez yzərindən atmaqda açızdır. O, sevmədiyi bir insanla jaşıja bilmirsə də, zor və təçavuzə itaət etməjə məçbur olur, ez azadlıqъ ucun sona qədər mybarizə apara bilmir. Lejli hələ zəif bir gyl qoncəsidir.

Nizaminin jaratdıqъ azad sevgi tərənnymy bir necə əsr sonra başqa dahi bir Azərbajçan şairi Fyzulijə ilham vermişdir. Mə'jus sevgi motivi XVI əsr şairinin poemasında jenə bir qyvvə ilə səslənməkdədir. Ümidsiz sev-

gilə sərçənan romantiq qəhrəman Fyzulinin əsərində əz azadlıq, səadəti, talei uqrunda carpxışır. O əzy Ny çəmijjətə, ən'ənələrə və di-nə qarşılıq qoju.

Nizaminin «Lejli və Məçnun» poeması şərqdə böyük intişar tapmış idi. Bu poemanın Nizami jaradıçlıqlılarında və dynja ədəbijiyyatında xüsusi bir jeri var. Əsər şərq ədəbijiyyatının və birinci nevbədə Azərbajcan ədəbijiyyatının gələcək inkişafına ciddi və qyvvətli bir tə'sir göstərmış idi. Onlarla şərq şairləri Nizaminin tə'siri altında bu temanın qələmə alaraq əsərlər jazmışdır. XVI əsrin böyük Azərbajcan şairi Fyzuli belə Nizaminin fysunkar və çazibəli sənətindən 'jaxasılıq qurtara bilməjərək, bu poemanın tə'siri altında əz əlməz və dahi poeması «Lejli və Məçnun»u jazmış idi. Nizaminin «Lejli və Məçnun»u əz jaxınlıq tə'sirini şairin myasiri olan böyük gyryçy şairi Şota Rustavelinin «Pələng dərisi gejmış pəhlivan» poemasında da göstərmış idi.

«Lejli və Məçnun» insan sevgisi haqqında jazlılış ən əzəmətli poemalardan biridir. Dərin həjəcanlı və fikri məzmunu, bədii sənətkarlıqları və tarixi, ədəbi əhəmijjəti e'tibarilə bu əsər Jevropa ədəbijiyyatının Seqspirin «Romeo və Çyljetta»nın jaxud Götənin «Gənc Verterin ixtirabları» kimi dahi əsərlərindən belə iyksəkdir.

Sərq uzun əsrlər boju Nizaminin poeması-nın gəzəllik və əzəmətinə məftun qalmış idi. Bu poema bir cox dillərə tərcümə edilmiş, bytyn Asijaja jağılmış idi. O, Qafqaz və sərq xalqlarının ədəbijiyyatına dərin tə'sir göstərmiş idi.

Nəhəjət, bu poema XII əsr romantiq poeziyasının ən böyük bir jiksəlişidir. «Lejli və Məçnun» poeması Azərbajcan xalqının və onun bədii mədənijjəti tarixinin haqqıyla fəxri edə biləcəyi dahi və parlaq romantiq əsər nümunəsi sajyla bilər.

«HƏFT PEJKƏR»

(*Jeddi gəzəl*)

Nizami «Lejli və Məçnun»dan sonra məşhur «Jeddi gəzəl» əsərini jazmışdır.

«Jeddi gəzəl»ə bəzən «Bəhramnamə»də deyirlər. Həqiqətən bu myrəkkəb və böyük əsər Sasani padşahlarından Bəhram Gurun (420—438) romantik sərgyzəstlərinin təsvirinə həsr edilmişdir. Poemada Bəhram Gurun əhvalatı olduqça maraqlı bir şəkildə jeddi gəzəlin hekajətlərile birləşdirilmiş və nəticədə bir-birilə vahid syzetlə baqlanmış jeddi gəzəl novella əmələ gəlmışdır.

Sasani padşahı Bəhram Gur hələ şahzadə ikən bir dəfə sarayı qaranlıq və baqlı otaq-

larından birində, jeddi dynja gəzəlinin şəkillərini tapır. Şahzadə bu gəzəllərə aşiq ola-raq, hamışasına almaq xıyalına dyşyr.

Məmləkətdə sylh və sykut bərpa etdikdən və qyvvətli bir dövlət jaratdıqdan sonra, Bəhram bu jeddi gəzəli istəmək ycyn elci gəndərir. Jeddi gəzəlin jeddisini də bəjyk çəlal ilə Bəhram Gura gəndərirlər.

Bəhram Gur bu gəzəlləri harada jerləşdir-məji dyşsynyrdy. Bir dəfə o, qonaqlıq əsnasında məşhur bir me'mara təsaduf edir, pad-şah jeddi gəzəl ycyn ehtisamlı bir saraj tikilməsini əmr edir. Bu sarajın gəjyn jeddi səjjarəsi, həftənin jeddi gyny kimi jeddi kyn-bəzi olmalı, jeddi rənglə, jeddi qıjmətli daşla bəzənməli idi.

Me'mar sarayı tikir. Padşahın arvadları sarajda jerləşirlər. Bəhram Gur hər axşam bir gəzəli zıjarət edirmiş. Hər bir gəzəlin əzynə məxsus rəngi vardı. Sarayı qara kynbəzi Saturn səjjarəsilə əlaqədar idi. Burada Hind padşahının qızı olurdu. Gynəşə oxşar sarı kynbəzdə ərəb gəzəli, Mars ulduzuna oxşar qırtıqzı kynbəzdə slav gəzəli, Merquri ulduzuna oxşar gəj kynbəzdə, şahbalı rəngli kynbəzdə, Veneraja oxşajan aq kynbəzdə isə başqa gəzəllər jerləşmiş idi.

Hər bir gəzəlin janına gəldikdə Bəhram Gur ona məxsus rəngdən paltar gejərdi. Hər

bir zıjarətində gəzəllər onun ycyn hər kəsin əzynə məxsus olan rəngi tə'rif edərək maraqlı və gəzəl bir hekajə səjləjərdilər.

Bu jeddi hekajə də jeddi gəzəlin səjlədiji hekajələrdir.

Nizami bu əsərində geniş surətdə fantastiqaja, xıjalata myraçıət etmişdir. Hər bir hekajədə parlaq romantik bir ruh var, hər bir obrazın dərin psixolozi analizi verilmişdir. Hekajələr aşiqanə bir əfsanəjə bənzəjir. Sarajlar, pərilər, cəvahirat, eşq, tilsim, sırrlı sərgyzəstlər, müəmmalı hadisələr, simvolika, həyat əjlənçələri, cılqın ehtiraslar, nəşə və eşq əzabı—bytyn bunlara bu jeddi hekajənin hər birində təsaduf etmək olur.

«Jeddi gəzəl» poemasınpın bir parçasında belə bir hekajə naqılı edilməkdədir. Qara kynbəzdə gənc hind gəzəli jerləşmiş idi. Bəhram cymə ertəsi qara kynbəzi zıjarət etmiş və Hind gəzəli ona belə bir dastan səjləmiş idi: Bizim saraja tez-tez mə'min bir qadın gələrdi. O hər zaman qara rəngli paltar gejinərdi. Bir dəfə mən onun nə ycyn qara paltar gejdijini soruşdum. Mənim bu sualıma cavab ola-raq, bu mə'min qadın qara rəngli paltar gejinməsinə səbəb olan hadisələri naqılı etməjə başladı. Bir zamanlar bu qadın qydrətli bir şahın kəmizi imiş. Şah, ədalətli, qonaqcı və xoşsifət bir insan imiş. Onun sarajında hər

zaman qonaqlar ucyn bəzəkli otaqlar hazırlardı. Bir dəfə şah jox olur. Uzun myddət onu axtarırlar, lakin hec bir jerdə tapa bilmirlər. Birdən gəzəl gynlərin birisində şah jenə sarayına qajıbdır. O, başdan-başa qara rəngli paltar gejinmiş idi. O hər zaman dalqınlı və mə'jus gəzinər və kimsə onun başına gələn fəlakəti soruşmaq çəsarət edə bilməz idi.

Bir dəfə kəniz şaha xidmət edirmiş. Şah ona nəvazişlə xitab edir və ulduzlarınp ədalətsizliyindən sikajət edirmiş. Şahın açı səzləri kənizin qəlbini toxunur, o, yzyny şahın ajaqlarına syrtərək onun bu matəmlili dərdini soruşur. O zaman şah əz kənizinə belə bir ələmli sərgyzəşt naqılı edir:

«Bir gyn mənim sarayıma uzaq əlkələrdən qara paltarlıb bir adam gəlmış idi. Mən həmisi kimi onu da sarayıma qonaq saqırdım və bəyik bir hərmətlə qəbul etdim. Onun nə ucyn qara paltar gejinməsi məni maraqlandırdı. Mən ondan əl cəkməjərək qara paltar gejinməjin səbəbini soruşurdum, lakin o çavab vermək istəmirdi. Mənim artıq dərəçədə israr etdijimi gərdiyiy zaman, o mənə belə bir rəvajət naqılı etdi.

Cin vilajətində Şəhri-Mədhuşan adı ilə məşhur gəzəl bir şəhər var. Bu şəhərin əhalisi hər zaman qara rəngli paltar gejinər. On-

jar aj parcası kimi gəzəldirlər. Lakin onları da ucyn aj kimi qara ipəklə ərtəylmişdir. Mən də bunun ucyn qara paltar gejinmişəm. Mənim başıma gələn fəlakəti təcrysibə etməjənlər ucyn bu dərdin səbəbini anlamaq mümkin deyildir.

Qonaqım məni tərk etdi. Qəlbim qorxu və təşviş ilə cıqrınpmaq başladı. Bu insanın dərdini əjrənmək istədim. Bir cox adamlardan soruşdum, lakin kimsə mənə bunun çavabını verə bilmədi. O zaman əlkəmi tərk edərək 'Şəhri-Mədhuşan' axtarmaq ucyn jola düşdym.

Nəhajət gynlərin bir gyny mən gəlib bu qəribə səhərə catdım. Hər jerdən qara rəngin səbəbini soruşdumsa, hec bir nəticə cıxara bilmədim. Səhərdə bir qəssabla tanış olaraq, ona bir cox sejler hədijə etdim və dost oldum. Nə ucyn əz əlkəmi tərk etdijimi və bu səhərə gəldijimi ona söylədim. Qəssab gəlişimin səbəbini əjrəndiji zaman, məndən yz dondərdi və bu səhər əhalisinin nə ucyn matəm tutmasının səbəbini söyləməkdən cəkindi.

Nəhajət bir axşam qəssab bu dəhşətli sirri mənə astaçıq qərar verdi. O məni insanlardan uzaq və kimsəsiz bir jerə apardı. Biz xaraba bir jerə catdıq. Burada başımyza ərtiyk cəkdik. Bir səbət var idi. Dostum mənə:

«bu səbətin icində əjləş!»—dedi.—Gəj və jer yzyny nəzərdən kecir və o zaman sykut və qara rəngin səbəbini anlarsan».

Mən səbətin icinə əjləşər-əjləşməz, səbət bir quş olaraq havaja qalxdı. Jenə jerə endiji zaman ezymy olduqça gəzəl bir baqı icində gordym. Gyllər, cicəklər əz rajihələri ilə baqlısanlı doldurur, gəzəl sular axırdı, daqlarda qıjmətli daşlar parıldajırdı. Bu gəzəllik qarşısında hejran-hejran dajanmışdım. Daqlarla-dərələri dolaşdım, mejvələrdən jedim.

Səhər acıldıqı zaman birdən jolda gəzəl qızlar gəryndy. Bu gəzəllər gəzəli olan qızlar padşahı taxtda əjləşmiş idi. Baqda əzgədynja adamınpın ijini dujaraq, dərhal əz kənizlərini baqısanlı axtarmaq ucun gəndərdi. Kənizlər məni taparaq gəzəllər padşahınpın janına apardılar. Bu gəzəl qadın məni bir qonaq kimi qəbul etdi, əz janında əjləşdirdi. Mejvə, şərab gətirdilər. Kejf məcclisi acıldı. Qızlar nəqəmə oxumaq, rəqs etməjə başladılar.

Bu gəzəl qadınnpın ajaqlarını əpməjə başladı. O, sərv kimi inçə vyçudlu və Nazənin-Tyrkytaz adlı, bir qadın idi.

Sevinc, nəşə və eşq əzablarla icində bir geçə kecdi. Bu gəzəl qadın bytyn varlıqını mənə təslim edirdi. Lakin qəlbini nəhajətə qədər mənə vermək istəmirdi.

Bu surətlə 39 geçə səadət, mehribancıbaq, gəzəllik və sənlik icində kecdi.

Lakin o gəzəl qadın jenə də təvaze'kar, mə'sum və nəcib idi. «Az şejlə kifajətlənən bytyn əmry uzunu hərmətli qalar»—dejirdi. Çavabında isə mən: «Sənin qara saçların zəncir kimidir, mən isə bu zəncirlərlə baqlantış bir dəli kimijəm»—dejə cavab verirdim.

Bununla belə hər şey əbəs idi.

Qırxıncı geçə jenə də böyük əzablarla cırpxırdı, lakin gəzəllər gəzəli jenə də məni rədd edirdi. O dejirdi ki: «Bytyn xurma aqası sənindir, elə isə sən nə ucun xurmanı qoparmaqa tələsirsən?».

Mən isə ehtiras və həjəcan icində rıscıda-jaraq dejirdim ki: «bu geçə mən bir şam kimi janaçağam. Mən bir şam kimi od icində, sənin həsrətinlə janıram. Sənin atəsin məni bir şam kimi alovlandı, ələm məni məhv etsə də, mən jenə də bu atəşlə jaşajıram. Əjər sən mənim qapılıtə təkməjə qərar vermişsən-sə, tək! Qızəblən, ej mənim mə'budum!».

Gəzəllər gəzəli bir gyn daha gəzləmək ucun jalvarırdı. Lakin ehtiras atəsilə cırpxıry və artıq tab gətirə bilmirdim. O zaman gəzəllər gəzəli mənə dedi ki: «gəzyny bir an ucun jum, mən bytyn gəzəlliimlə sənin qarşısında gərynəçəjəm».

Mən onun bu və'dindən ruhlanaraq gəzləri-
mi ʃümdüm və bir daha acıqlıq zaman ar-
tıq janrımda hec bir kəs jox idi. Mən jenə də
haman səbətin icində bos səhrada jałqız və
kimsəsiz qalmış idim».

Şah eż hekajətini tamamlajaraq: «—O za-
man—dedi—mən qara paltarlı adamın əzab-
larınyň səbəbini anladım. Mən də yzərimə qa-
ra ipək gejdim. O zamandan bəri mən gəz ja-
şır təkərək, onun həsrətini cəkərək qara pal-
tarlı insanlarıň şahı olmuşam».

Hind gəzəli qara rəngi tə'rif edən dastanı-
nyň bununla qurtarır. Dynjanıň jeddi ən gə-
zəl qadınyň Bəhram Gura bu çyr jeddi gəzəl
naqıly səjləjirlər.

Rus şahzadəsi dastanında gəzəl bir rus
qızınyň obrazı təsvir edilir. Bu kızıny bir cox
nişanlıları var imiş, lakin o, janrız onun cə-
tin tapmaçalarıny tapa bilən bir gəncə ərə
gedəçejini və'd etmiş idi. Başqa bir dastanda
eż mə'suqlarıny əldyryən bir qadın təsvir olu-
nur. Dastanlarıny birində də yzy pərdə ilə ər-
tyly bir qadına aşiq olan mə'min bir insanı
sərgyzəştii naqıly edilir.

Bu gəzəl fantastik hekajələr «Jeddi gəzəl»
poemasiyň əsasını təşkil edir. Bu romantik
hekajələrdən başqa, «Jeddi Gəzəl»in qompozi-
siyasına Bəhram Gurun sərgyzəstlərilə əlaqə-
dar ajrı-ajrı epizodlar da daxil edilmişdir. Bu

epizodların birində Fitnə adı aqıly və bir
zəki qızıny əhvalatı naqıly edilir.

Fitnə Bəhramı sevimli kənizi idi. O cox
zaman Bəhramı ova mysajıet edərdi. Bir dəfə
Bəhram ov etdiji zaman qızıny qarşısında
əzunu mədh etməjə başlajaraq, onun xoşuna
gəlmək ucyn neçə bir qəhrəmanlıq gəstərmək
lazımlı gəldijini soruşur. Fitnə dyzdə bir hej-
vanı gəstərərək ona dejir ki: «Bir oxla bu
hejvanı dal ajaçın qulaçınna bitişdir». Bəh-
ram «jaxşır» dejərək ox atıv. Hejvan jaralan-
ımsıq qulaçınna qasımaq ucyn dal ajaçın qal-
dışdırıq zaman, Bəhram ikinçi dəfə ox atıv
və oxla hejvanı dal ajaçın qulaçınna bitiş-
dirir. Fitnə Bəhramıny bu məharətinə təəccüb
etmir və janrız istehza ilə əylımsəjərək:
«Sənin ustalıqını adətdəndir»—dejir. Bəhram
qızıny bu əvvələndən qəzəbə gələrək onun el-
dyrylməsi ucyn fərman verir. Fitnəjə rəhm
edərək əldyrymyrlər.

İllər kecir, Bəhram Fitnənin əldyiyyny zənn
edərək onu tamamilə unudur. Bir dəfə Bəhram
uzaq bir jerdə qəribə bir mənzərəjə rast gəlir.
Candraja byrynmış bir qadın diri bir inəji cij-
ninə alaraq onu altımsıq pillə juxarıq qaldırırdı.
Şah hejrət edir və bu qadınny kim oldu-
qunu soruşur. Demə bu haman Fitnə imis.
Fitnə olymdən neçə xilas olduqunu və hər gyn
jeni doqmuş bir buzovu cijninə alaraq bu pillə-

ləri cıxdaşçılp və nəhajət bu adət sajəsində hec bir aqyrıq hiss etmədən artıq bəjymys inəji belə hər gyn qaldıra bildijini şaha sej-lajir. Fitnə ez sərgyzəştini naçrı edərək:— «Gəryərsənmi, padışahım,—ustalıq adətdəndir!» deyir. Bəhram onun bu hərəkətindən xoşlanaraq baqışlaşır və Fitnəni jenə ez sarayına qıtartır.

Nizaminin gözəl əsərləri bu çyr zəngin və dərin mənalı epizodlarla doludur.

Poemada xariqyladə sərgyzəstlər təsvir edilmiş, iyksək insan dujuları, nəçiblik, namus, sevgi, gəzəllik, çəsarət, zəkililik, hikmət, ana məhəbbəti, mərhəmət, ədalət və gerçəklilik tərənnym edilmişdir.

Nizami bu əsərində də dynjanın hakimlərini, ədalətə və mərhəmətə saqıştı, şəhrət-pərəstlik, kin, zylm, əsarət, xəjanət və alcaqlıq məzəmmət edir.

Şair folqlor materialından, zəngin xalq jaraðıçlıqlarından, naçırıllar və zərbməsəllərdən ustalıqla istifadə edərək ez hikməti və məzmununun zənginliji e'tibarılə xalq kytłərinin anlaşılsına jaxınlıq olaraq əsərlərini jaratmış idi. Bu poemanın bir cox epizodları xalqın arasından gətyrylmış və sairin bu bəjyk əsəri sajəsində xalqın hafızəsində qalmış və əksinə olaraq, Nizaminin jaraðıçlıqlarından xal-

qınlararasına kecmiş, xalq poeziyasının xəzinəsində myhafizə edilmişdir.

Nizaminin jaraðıçlıqları ilə xalq ədəbiyyatın arasında olan bu qarşılıqlı mybadılə şairin adıny doqma Azərbajcan xalqı ilə daha sıx surətdə bağlılmışdır.

Poemalarının hər biri şeir sənətinin xariqəsi sajyla bilər. Syzetiñ zənginliji, myrəkkəbliji və doloqunu, əsərdəki dərin həjəcan, parlaq metaforalar və obrazlar, hejrət verici fantastika və maraqlılıq, Azərbajcan xalq jaraðıçlıqları ilə əlaqə,—bəjyk bir sənətkarın zəngin fərcası ilə jaraðılmış olan bu iyksək bədii ləvhələr «Jeddi gözəl» poemasının dynja poeziyasının ən jaxş abidələri ilə bir sıraja qoymaqla haq verir.

Nizami dahi bir sənətkar, ehtisaniñ bir portretist, dərin psixoloqdur. O insan dujوغu və ehtirasını, insan dərd və çəfaşını, həjatın sevinç və nəş'əsini bəjyk bir məharətlə təsvir edir. Şairin aşiqanə sərgyzəstləri təsvir etdikləri doloqun sənətkarlıqları misilsiz və təqlid edilə bilməzdır.

Bytyn başqa əsərlərində olduğu kimi, Nizami bu poemasında da bir cox xalqların həjatından bəhs edir. Oz zamanəsinin ən oxumış adamlarından biri olduğunu isbat edir. Qədim Rusiyanın, uzaq Hindistanın, antik Japonstanın romantik təsvirləri bə'zən fikir və xıjal dairəsinin genişləjini, onun başqa əlkələ-

rə və xalqlara qarşılık bəyik maraqlı şair məkdədir.

Nizami bəyik romantik bir şairdir. Lakin, o, dərin fantastiqajə daldıq, gözləri qarşısında çazibəli xijallar ucdunu, insanların dərin sevinç və ələmlərini təsvir etdiyi zaman belə həyatdan ajrlımlı, mistiqajə dalmış. O bytyn varlıq ilə həjata, həyatın real sevinçlərinə bağladı. Ələmləri də çox saat bu sevinçin coxluqundan, sevinç və nəşəjə əl cata bilməməsindən doğur.

«Jeddi gəzəl» hekajələrinin hər biri Azərbajcan ədəbijatının fəxr edə biləcəji zəngin məzmunlu, jiksək və bədii romantik poemadır.

Nizami, hec şübhəsiz, bu əsərilə Azərbajcan ədəbijat tarixini cox-cox zənginləşdirmiş idi. Bu əsər istər Azərbajcan və istərsə dynja ədəbijat yzərinə olduqça myhym bir tə'sir göstərmış idi. Bu əsərə bir çox əlkələrdə təolidlər jazmışlar idi.

«ISKƏNDƏRNAMƏ»

Nizami «Xəmsə»sinin son hissəsi «İskəndərnamə» poemasıdır. «İskəndərnamə» şair tərəfindən «Jeddi gəzəl»dən əvvəl başlanılmışsa da, 1197-ci ildən sonra təmamlanmış idi.

Bu, əzəmətli poemada 20 min misradan artıq şeir vardır. Əsər iki hissəjə bölünür: bi-

rinçi hissə «Şərəfnamə», ikinçi hissə isə—«İqbalnamə».

«İskəndərnamə»nin birinci hissəsində bəyik İskəndərin (Makedonijalı İskəndərin) davaları, fəhləri təsvir olunur.

İskəndər bizim əjjamdan 300 il əvvəl yaşa-
mış olan məşhur Makedonija padşahıdır. İskəndər iranlılarla apardıq myhabibələr nə-
ticəsində bytyn Iranı ələ kecirmiş, bir çox
fəhlər etmiş, o çymədən Zaqafqazijanın myh-
təlif jerlərinə belə iyrys etmiş idi.

İskəndərin myhabibə etdiyi qədim Iran pad-
şahı Dara idi (336—330).

Nizaminin poemasında 2300 il bundan əvvəl dynjanın sarsıtmış olan dəhsətli myhabibələrdən biri təsvir olunur. Oxuçunun qarşısında qədim myhabibə səhnələri, qanlı vuruşmalar çanlanır, çəng nə'rələri, qızılıq saqqıtları səslənir, bəyik ordular bir-birilə daq kimi qarşılaşır, qaja kimi bir-birinin yzərinə ucurlar. Əsər boju çanlı xəjalətlər kimi tarixi simalar, bəyik padşahlar, hökmədarlar, sərkərdələr gəlib kecir.

Əsərin maraqlı parçalarından biri «Dara elcisinin İskəndərin yanına gəlib ondan xəraç istəməsi» fəslidir:

Taça, təxtə bəzək verən rəvilər,
 Sejər ki, bəxtijar böyük İskəndər
 Bir gyn əjlənidir yərji cox şən,
 Uzaqdaş dynjanıñ həvəslərinidən.
 Saf, təmiz sərabla şahlıq çatınyň
 Doldurur, boşaldır, alır kətənyň,
 Alımlar toplanıñş dərd bir jaňna,
 Əqlə jar və munis qohumlar ona.
 Dejyşdən, davadan sehbət acdylar.
 Cox inçə jerlərdən inçi sadıylar.
 Parlaqdaş saf şərab—şimşəkdən işəq,
 Şərablar xoş icim, qədəhərlərsə şux,
 Caləydan, nəqmədən, qızyl şərabdan
 Içenlər olmuşdu bytyn sərgərdan,
 Qədəhərlər hej aqlar, ətqənun inlər,
 Gezlərdən axıdýr qanlı nəhirlər.
 O neçə mizrabdýr acdışlı jara
 Nəhirlər axıdýr quru cajlara.
 O məclis cənnətdən daha bəzəkli,
 Maiysdan daha şux, daha cicəkli,
 Mybarək taçlı, o, böyük İskəndər
 Oturmuş, gəjdə şux bir aja bənzər.

İskəndərin bu ehtişamıñ təsvir edildikdən
 sonra Nizami Daradan elci gəlməsindən və
 xəraç istəməsindən bəhs edir. İskəndər Iran
 padşahınyň bu tələbini böyük bir qəzəhlə qar-
 şlaýır:

Hiddətlə baqyrdaş o sahibi-taç:
 —Qızıñş bir aslandan alınmaz xəraç!
 Başqa bir ajinə girmiş bu dynja,
 Tojuqlar doqmaýır qızyl jumurta.
 O kecmiş bysət, bu zaman sildi,
 Kehnə ajinlərə qələm cəkildi.

Illərcə çəvahir səxarmış daşdan?
 Dynja gah sylh arar, gah qavşa və qadın,
 Bu qədər qyrurla alma gəl nəfəs,
 Qыльңла çavab ver, danışma əbəs,
 Jetər ki, bu kəskin qыльң və qama
 Cəkməmiş taxtın mənim altınya.
 Ordumla o zaman ki, sel tək axdym,
 Dynjanıñ çılovun sənə buraxdym.
 Nə qədər səndə var jatır, təmtəraq,
 Mənə də elə bir gusəni buraq,
 O jerə gətirmə əzmim var, dejə,
 Səninlə çarpışım rəncə-rəncəjə.
 Buraxıb həjən, hərnəti, dini,
 Seləvər etdim bu atəşli kini.
 Etđijin qoqdan bilməzmi sərdar?
 Zənqidən qopardym nə boiyk baslar.
 At syryb haraja getdim bir başa,
 Dik baslar qoparıb vurdum hej daşa.
 Taç ilə taxt verən bir sahibi-taç
 Miskinlər kimi hec verəmi xəraç?!
 Altun jox, gəl qыльң tələb et məndən!
 Sezy jox, qəbzəni bəzəmək ejrən!
 Rytbəni əlc də bax, nədir əz rytbən,
 Elə bir rytbəni tələb et məndən.
 Qaldırma fitnəni, çəşdurma kini,
 Gəl viran eləmə Iran zəminini,
 Mylkyn var zəhmətsiz, dərdsiz topladıny,
 Bu qədər dəvlətə kor baxma saqıny.
 Zamanıñ mejlini gəl dolandırma,
 Bu fikrə qələmcək, su bulandırma.
 İstəmə verilməz şeji padşah,
 Mənimlə ol neçə sah ilə bir şah.

Bu parçalarda qədim dynja fatehlərinidən
 biri olan İskəndərin obrazı bizim qarşımızdır

çanlanыр. Böyük ordular toplanыr, Dara Iskəndərlə myharibəjə hazırlaşыr, qыльңылар қыпьнан сыхыр, çəngavər atlarъ kişnəjərək ajaqlarъны jerə dəjyr, sərkərdələr toplaşaraq məşvərət edir, qorxunç ordular hərəkətə gəlir.

Nizami böyük bir səbr və diqqətlə bu tarixi səhnələri bir-bir təsvir edir, sənətkarana və dahi hərb eforejaşy jaradı. Əjər qədim jünnanlı Homer Troja myharibəsinin tarixini elməz «İlliada»sında dahi obrazlarda vermişsə, böyük Azərbajcan şairi Nizami də əz «Xəmsə»sinin beşdə bir hissəsini təşkil edən «Iskəndərnamə»si ilə dynja ədəbijiyyatınyň ən gezel əsərlərinindən birini jaratmışdır.

Lakin Nizami objektivist, sakit və bitərəf bir tarixci dejildi. O tarixin bu dəhşətli səhnələrini təsvir edərkən sakit dajanımyr, myharibəjə, insanla-insanlı dyşmancılıqına, zalımların zylmynə qarşy əz mynasibətini bildirməkdən cəkinmirdi. Qoça şair böyük humanist qəlb ilə çoşur, bu qanlı səhnələri myzəmmət və təkdir edirdi:

Yystyndə ipəkdən mydhiş əzdəha
Hər gərən bir şivən qoparır. Daha
Qəvvıtcəq bir qotaz durur başında,
Bir qara buluddu daqlar qasında.
Qara şahin kimi qanadı, qolu,
Uzaqdan parlادу tutduqu jolu.
Tərpəndi əzdəha bejlə əskərlə;

Başında bir mydhiş əzdər pejkərlə.
Dynjanın qəlbini iyklədi zillət,
Nə ucyn? Bir ovuç torpaçını fəqət!!
Bu dynja ərtiyly qabda nahardır,
İcində zəhər də, halva da vardır,
Bu qanlı torpaqdan nə zəhmətlərlə
Bir qurdı bir aslan kecirir ələ.
Jer cəkmış cuxura, içə asimanı;
Biri bir təst torpaq, biri bir təst qan.
Hər təştin ystyndə jazylmış inan,
Səjavuş qanılı minlərçə dastan,
Bir məhsul jetirsə dynjanın baqı,
Al qana batırıb bytym torpaqı,
Kimsənin bu təstə catmaz aqıbı,
Baqlanmış jer-jerdən kəmək qarışır.
Madan, ki, fərjadə jollar qaranıb;
Boğazlar qoi qalsın daim təxanıb.
Dəvrənə pərdənlə məhkəm bəttə cək!
Ol, dinç varlıqlıa əzynə kəmək.

Nizaminin bytyn jaradıçlılıqna məxsus myhyym bir çəhət vardır ki, o da onun bytyn əsərlərində tamami ilə əz doqmıa jurdu-na sadiq qalması, Iskəndərdən belə bəhs etdiyi zaman əz vətənin tarixi və təbiəti ilə maraqlanması və bunu əks etməsidir.

Böyük şair Iskəndərin əz məşhur tarixi səfərində qədim Azərbajcan şəhəri olan Bərdəjə jaxınlığından bəhs edir. Nizami böyük və dərin bir məhəbbətlə əz vətəninin gəzəlliklərini, sərvətlərini, torpaqları, baqlarını, turacı və kəkliklərini təsvir və tərənnym edir:

Saqı, çan bəsləjən mej ki, mejxosdur.
İcimi cəsmənin sujundan xoşdur.
—Janъram, təşnəlik salmış bir dərdə
Mənə ver, şəraba oldum aludə,
Bərdə, nə dilbərdir, nə qədər gəjcək
Qışlı bir majsdlar, hər jan ot, cicək.
Baharlı daqlara bənəfşə səpər,
Qışlı baharlı nəsimi əpər.
Meşəsi çənnətdən birər nütmə,
Bir kevsər baqlamış ətəklərinə.
Hər tərəf seyidlik, jaşlıq, sərvət.
O, «bağı-səfid»i jalancı çənnət.
Byrymys turaç və qıraqovul səsi,
Boş qalmaz sərvətə seyid kəlgəsi.
Dinlənir sykuta dalmış bu gylşəm,
Torpaq silinmiş, qajır kədərdən.
Rejhanlı jaşldır, hej il uzunu
Byrymys hər dyrly naz-ne'mət onu,
Bu jerdə jem tapar ozynə hər quş,
Nələr jox orda, quş aslandan tutmus,
Torpaq joqrulmuş qızlı sujundan.
Elə bil əkilmiş jerə zə'fəran.
O jaşlı jerləri dolaşb gəzsən,
sənlikdən başqa bir xıjal gərməzsən.

Nizami dərin və səmimi bir məhəbbətlə əz vətənini sevən böyük bir şairdir. Nizaminin patriotizmi, humanist bir azərbəjacanlı şairinin ən səmimi və təmiz hissələrindən biri idi.

Nizami vətəninin gözəlliklərini təsvir etməklə barabar əz əsrinə bir nəzər salır, yrəji qanla dolur, əz ana dilini unutduraraq dynja poeziyasının çəvahirlərini fars dilində jaratmağa məcbur edən Şirvanşahlara baxır.

Sultan Sənçarlar xatırlajır və böyük bir hynz ilə dejir ki:

Indi o taxt, dəzgah cox kicik qalmış
Qumaş, ipəji boranlar almış
O taza cicəklər təkylyb solmuş
Nazlı nərgizlərə dənyb toz olmuş.

Nizaminin təsvirinə görə, İskəndər Bərdə-jə jaxınlasdıq zaman Bərdənin hökmdarı gözəl Nyşabə idi. Nyşabə əz vətənini qarətdən xilas etmək ucun, İskəndərin qoşununu lazımi ərzaqla tə'min edir, elcilar gəndərir, qonaqçılıq göstərirdi, İskəndərin Bərdə xalqına himajə göstərməsini tələb edirdi.

Nyşabə ilə İskəndər sərgyzəstinin təsviri əsərin gözəl, romantik və çazibəli parçalarından biridir. Böyük romantik şairin ilhamı bu jerdə jenidən çosur və onun ilhamlı daimaqlıdan zərif və tə'sirli şeir mirvariləri doğur. Şair dərin bir pərəstişkarlıqla Nyşabənin gözəlliliklərini və hökmranlıqlı təsvir edir:

«Harum» adlanırdı kecmişdə o jer.
Indi Bərdə dejir biliçi kəslər.
Gözəllər ojnاد cəmənlərinə
Bu dynja gizləmiş sajsız xəzinə,
Bəjlə şux, sevimli gylşən harda var,
Harda var bu qədər genis xəznədar?
Bəjlə nəql ejləjir sez xəznədar,
O kəhlə olkənin böyük salar
Aqyll qadınlıq, adı Nyşabə,
Ujmuş il uzunu keifə, şərabə.

Erkək bir tavusdan daha şux, gəzəl.
 Ajbısz bu ahu gərməmiş bədəl.
 Xos səhbət, yrəji saf, mətanətli,
 Fəriştə əndamlıb xoş təbiətli,
 Ənyndə minnlərçə qız var, jaz və qız
 Xidmətə aj kimi kəmər baqlamış.
 Var atlı kənizlər: ijid, qəhrəman
 Otuz min qulamış, qılcıq ojnadan,
 Dərgaha jaxın da olsa jenə də.
 Tanrımad qarğısan erkək bir bəndə.
 Qadınla aşardı onun hər işi,
 Ehtijaç gərməmiş ondan bir kişi.
 Sarajda iş bilən qadınlar var.
 Koxasız hər işi aşırılar onlar.
 Qullar bir qit'ədə etmişdir məskən.
 Əzynə o jeri qıltısdır vətən,
 O qədər hiddəti varmış, qorxaraq,
 Şəhrinə bir kişi basmamış ajaq;
 Qopsa bir qovqa, ja olsa bir işi
 Qoşardı əmir var dejə, hər kişi.
 Iskəndər ordunu cəkdi səhrajə,
 Xejməsi uçaldı ta Surəijə,
 Gərdy bir genlikdə qurulmuş cənnət,
 Etdi o əkinə, ceşməjə hejrət.
 Soruşdu: «bu əlkə kimindir, kimin?
 Burda kim padşahlıq edir, seiləjin?»
 Dedilər: gərdiyim bu var, bu jatır,
 Bu gəzəl torpaqlar bir qadınlarındır.
 Qadınlar kişidən yrəkli, qocaq,
 Dənizdə govhərdən təmiz və parlaq.
 Taşıjox dyzlykdə, adda və sanda
 Rəiijət saxlajır cətin zamanda.
 Mərdliklə belinə baqlamış kəmər,
 Kəjanlar nəslinə intisab edər.
 Kylahsız bu qadın kylah beçərir,
 Gərməmiş yzyny bir əskər, əmir.

Sajsız cox qəhrəman, qulamlar var,
 Əmryndə yzyny gərməmiş bunlar.

Nizami xalq arasında jaşajaraq əz ilhamınp xalq jaradıçlıqlıdan alaraq bu gəzəl qəhrəmanlıq poemasınp, jaratmış idi. Həmin bu əsərində Nizami əz vətənini, doqma Bərdəni, sevimli Azərbaycanı, əz xalqının qəhrəmlarınp tə'rif və tərənnüm etmiş idi. O bəyik bir məhəbbətlə qədim Azərbaycan raijatxtya olan Bərdəni tə'rif edir, onun gəzəl hakimi Nyşabəni təsvir edir.

Iskəndər bir dəfə ov etdiji zaman Bərdə səhərinə jaxınlaşır. Nyşabə Iskəndərin gəldi-jindən xəbər tutaraq ona hərmətlər gəstərir və qərargahına azuqə göndərir. Iskəndər Nyşabənin gəzəlliјini və aqyllı bir qadın olduğunu eşitmış idi. Bir dəfə Iskəndər Nyşabənin sarayına gəlir. Əzynı səfir kimi tanıtdırmasaına baxmajaraq jenə də Nyşabə onun kim olduğunu eyrənir və bəyik bir hərmətlə qarşılıjır. Əz jurdunu dysmənlərdən xilas etmək ucun Nyşabə Iskəndərdən əlkəsinə və xalqına himajə gəstərmək ucun və'd alır. Obirisı gyn Nyşabə kənizləri ilə və qızlar və barabar Iskəndərin qərargahına gəlir.

Iskəndər bundan sonra Şirvandan Dərbəndə doğru jola dysyr. Bu əlkənin əhalisi səhərlərinin və kəndlərinin Qırcaq cəllərində jaşajalar tərəfindən daqıqlıqlıq ucun sıkajət edir-

lər. Iskəndərin əmrilə jiksək hasar cəkilir və bu hasar zəngin və gəzəl Dərbənd səhərini mydafiə edir.

Bundan sonra Iskəndər bir cox səfərlərə gedir, myxtəlif əlkələr fəth edir. Bu zaman rus tajfaların Qırcaq cəlynyn tajfaları ilə birlikdə Dərbəndə hycum edirlər. Bərdəni daşıyıcı qızlar padşah Nysabəni əsir atrafırlar. Iskəndər Nysabəni əsirlikdən xilas edir, rus tajfalarının rəisi Qontal ilə sylh baqlajış və vətəninə qayıdır.

«Iskəndərnamə»nin ikinçi hissəsində Iskəndərin son illəri təsvir olunur. Əsər Iskəndərin xəstəliji ilə əlyomy ilə tamam olur.

«Iskəndərnamə»də bir cox qəhrəmanlıq epi-zodlar verildi ki, Azərbajcan təbiətinin də gəzəllikləri təsvir edilmişdir. Nizami geniş və qoloritli bir fırça ilə, ilhamlı və misilsiz bir sənətkar kimi əz doqma jurdunu təsvir etmiş idi.

Nizaminin əsərlərində dərin vətənpərvərlik duqquzu cırpxıyr. Şair doqma jurdunu dysmənlərdən mydafiəjə caqırıb, fədakarlıq, qəhrəmanlıq tələb edir, insan sevgisini isbat etmək ucun əzəmətli işlər tələb edir.

Biz burada da Nizaminin əzəmətini, onun myqəddəs vətənpərvərlijini, xalqa olan məhəbbətini, doqma jardu ilə olan sıx əlaqəsini gərməkdəjik. Biz Nizaminin misalında dahi

sənətkarları əz xalqların ilə yzvy surətdə baqlı olduqlarına bir daha inanırsaq. Biz gəryyk ki, Azərbajcan tarixi jiksək içtimai təbəqələr, feodal dairələri tərəfindən deejil, əz icindən, uzun illər boju ərəb fatehlərilə amansız mybarizə aparan Babək kimi talantlı bir sərkərdə, dynja glassiqlərinin ən sırasında duran Nizami kimi dahi şairlər jetişdirən xalq tərəfindən jaradılmışdır.

Nizami böyük humanistdir. Xalqa, insana qarşılıq məhəbbət, ədalətsiz və zylmkar hakimlərə qarşılıq kəskin nifrət, insan ruhumun dərinliklərinə dala bilmək ustalığı Nizamijə əz dahi və ilhamlı qələmi ilə ən böyük sənət əsərləri jarada bilməsinə imkan vermişdir. Elə əsərlər ki, humanist bir ruhla, insanlığı pərvərliklə, həyat eşqilə doludur.

Barbarlara məxsus irq nifrəti Nizamijə yzvy surətdə jabancı idi. Başqa xalqlara qarşılıq mynasibətini tə'jin edən nə din, nə də milli ədavət idi. Böyük humanist zalımlı hakimlərən, ədavət və ajrılaşq səpən hakim çəlladlardan, xalq və əlkəni əsir edən şahlardan nifrat edirdi.

Dahi azərbajcanlılarının humanizm dynjageriyyi Qərbi Jevropada humanizm epoxasının başlanmasından cox-cox əvvəl inkişaf etmiş idi. XII əsrəki Azərbajcan dynjanı ən qabaqcıl əlkələrindən biri idi. Şərqdə humanizmin be-

şiji, insan dəhasınyň ən böyük əsərlərini jadaran Nizaminin vətəni olmuşdur.

Əjər Dante «Orta əsrlərin son əksi-sədası və jeni zamanıny ilk şairi» (Fridrix Engels, «Qommunist Manifesti»nin birinci Italjan nəşrinə myqəddəmə) olmuşdursa, Nizami əz böyük myasiri Şota Rustaveli ilə birlikdə Qafqaz və şərq xalqlarыnyň ilk humanisti olmuşdur.

Nizaminin jaradıçsyz qızılı bəşəriyətin bədiň inkişaf tarixinin qızzy səhifəsidir. O, elə bir sənət jaratmışdır ki, bugyn belə dynja ədəbijatında misilsiz bir nümunə sajyla bilər.

Nizaminin jaradıçsyz qızılı Azərbaiçan və dynja ədəbijatınyň inkişafыna böyük tə'sir gəstərmis idi. Qafqaz və jaxıny şərq xalqlarыnyň ədəbijatı uzun əsrlər boju bu dahi şairin tə'siri altında qalmışdır. Onlarça ən böyük şair əz məvvüzləriny Nizaminin «Xəmsə» sindən almışlar, ondan şairlik sənətini ejsənmişlər, Nizaminin zəngin şeir xəzinəsindən obrazlar, metaforalar, təşbehlər, fikirlər almışlar.

Nizaminin jaradıçsyz onlar ucun böyük bir şairlik və sənətkarlıq məktəbi olmus idi.

Nizaminin jaradıçsyz XII əsr də Azərbaiçan ədəbijatınyň ən jiksək bir neqtəsi idi. Nizami Azərbaiçan ədəbijatınyň «qızzy dəvrynyň» zirvəsi, onun ən parlaq və ehtişamlı bir cicəklənməsi olmuşdur.

Azərbaiçan xalqına bəşəriyətin böyük dostu I. V. Stalin tərəfindən qajtarılmış olan Nizaminin anadan olmasıny bajram etmək kommunizmi quran bytyň azad sovet xalqarыny qulturasınyň jeni parlaq qələbəsi və təntənəsi olaçaqdır.

AZƏRBAYÇAN DILINDƏ

Nizami—Daranın Iskəndərlə myharibəjə gəlməsi. Cevirəni Abdulla Şaiq. „Ədəbijjat Qəzeti“, 1938 il, N. 7, səhifə 2.

Nizami—Daranın eż sərkərdələri ilə məsləhəti. Cevirəni Əlibəlli Ənvər. „Ədəbijjat Qəzeti“ 1938 il, N. 14, səhifə 3.

Nizami—Lejlinin əlyomy. Cevirəni Əli Aqa Vahid. „Ədəbijjat Qəzeti“, 1938 il, N. 16, səhifə 4.

Nizami—Bəhramın ova getməsi və əzdahanı əldyrməsi. Cevirəni M. Rahim. „Ədəbijjat Qəzeti“ 1938 il, N. 30, səhifə 2.

Nizami—Caharşənbə gyny Bəhramı firuzə rəngli gymbəzə getməsi. Cevirəni Rzaquluzadə Mikayıb. „Ədəbijjat Qəzeti“, 1938 il, N. 54, səhifə 3.

Nizami—Dara elcisinin Iskəndərin janına gəlis ondan xəraç istəməsi. Cevirəni Abdulla Şaiq. „Ədəbijjat Qəzeti“. 1938 il, N. 4, səhifə 2.

Nizami—Jeddi gezəl, „Revoljusija və Qultura“, 1938 il, N. 2, səhifə 2.

„Revoljusija və Qultura“ N. 4—5, 1938 il.

Nizami—Nizaminin evladınya nəsihəti (M. Hadi tərəfin-dən tərcümə. „Fjuzat“ zurnalı 1907-ci il, N. 27) bax: „Ədəbijjat Qəzeti“ 3/VII-1938 il, N. 23.

NIZAMI HAQQÝNDA

Axundov M. M.—Şejx Nizami, Gəncə, 1909.

Mybariz M.—Şejx Nizami Gəncəvi. „Ədəbijjat Qəzeti“, 1939 il, N. 4, səhifə 2.

—Nizami Gəncəvi əsərlərində Azərbajcan qadınları obrazları. „Ədəbijjat Qəzeti“, 1938 il, N. 12, səhifə 2.

—Nizami jaradıçlıqında Azərbajcan folklorunun tə'siri. „Ədəbijjat Qəzeti“, 1938 il, N. 29, səhifə 4.

Rəfili M.—Nizami dəvryində Azərbajcan. „Ədəbijjat Qəzeti“, 1938 il, N. 4, səhifə 2.

Araslı H.—Nizami və jaradıçlıq. „Ədəbijjat Qəzeti“, 1939 il, səhifə 3.

Bertels H.—Nizami. „Revoljusija və Qultura“ N. 4, 1939 il, səhifə 45.

Mirzə Həsən Vahabooğlu. Nizaminin əsərlərinin tərcymələri haqqında. „Ədəbijjat Qəzeti“ 12/VI-1939 il, N. 21, səhifə 2.

Rus dilinde

- Прибытие Александра Великого в степь Кефчака** (отрывок из „Искендер-Намэ“) пер. Наталии Делибюрадер. Журнал „Телескоп“, 1831 г. ч. VI, № 24, стр. 521—542.
- Н. Делибюрадер**—О „Семи красавицах“ Низамия (по поводу перевода Эрдманна). Телескоп, 1833, № 21, стр. 100—110.
- М. Тебеньков**—Древнейшие сношения Руси с прикаспийскими странами и поэма „Искендер-Намэ“ Низами, как источник для характеристики этих отношений. Тифлис, 1896 г.
- Пребывание Бехрама во вторник в Красных палацах** (отрывок из „Семи красавиц“) в кн. А. Крымского, История Персии, ее литературы и дервишской теософии, ч. II, М. 1906, стр. 200—213.
- Пребывание Бехрама в субботу в черной башне и рассказ дочери царя первого земного пояса.** Пер. А. А. Олесницкого. Там же, М. 1912, стр. 188—228.
- Низамий**—Глава из книги А. Крымского, История Персии, ее литературы и дервишской теософии. М. 1912, стр. 161—172.
- Назарьянц**—Фердоуси, ч. II, М. 1851, стр. 55—56.
„Северный архив“, 1828, ч. 35 стр. 3—49.
- Семь красавиц**—Рассказ индийской царевны. Пер. А. Е. Грузинского, М. 1922. Издание Сабашникова.
- Ю. Н. Марр**—Газель Низами в рукописи Азиатского

- музея. Доклады Академии Наук, апрель—июнь. 1924, стр. 51—54.
- Ю. Н. Марр**—О двух персидских версиях поэмы „Лейли и Меджнун“; газели и рубан Низами; касыда Низами в рукописи Аз. музея Там же.
- Семь портретов**—Пер. Е. Э. Бертельса в журнале „Восток“ 1923, кн. 3, стр. 14—25.
- Аббаскули-Ага Кудси Бакиханов**—„Гюлистан-Ирам“, Баку, 1926, см. стр. 24—27, 165—166.
- „Лейли и Меджнун“—Перевод Андрея Глобы. Гослитиздат, М. 1935.
- Хагани-Низами-Руставели**—Академия Наук СССР, М-Л, 1935.
- Хосров и Ширин** (отрывок)—Перевод, статья и примечания Е. Дунаевского. М., „Академия“ 1935 г.
- Лейли и Меджнун**—„Восток“, сборник второй, М-Л 1935, „Академия“. Там же статья Е. Дунаевского „Низами“, содержащая ряд неверных утверждений иискажающая образ и историческое значение великого азербайджанского поэта.
- Геронти Кикодзе**—Великий поэт грузинского народа, „Литературный критик“, 1933, № 12, стр. 49—50.
- Рассказ Шапура Хосрову**—Поездка Ширин к Фархаду. Перевод Г. В. Птицына, „Памятники эпохи Руставели“, Издательство АН СССР, Ленинград, 1938. Там же напечатана статья А. Н. Болдырева: „Два ширванских поэта Низами и Хакани“. В статье обнаруживается влияние взглядов буржуазных востоковедов, неверно причислявших Низами к иранской литературе.
- Вступление к поэме „Лейли и Меджнун“** в переводе П. Г. Антокольского „Антология азер-

байджанской поэзии", Б. 1938; М. 1939.
Опубликовано также в журнале „Литера-
турный Азербайджан“, 1938, № 8.

Самед Вургун, Великий азербайджанский поэт, „Прав-
да“, 23 августа 1939 г.

Е. Э. Бертельс—Низами Ганджеви „Литературный
Азербайджан“, 1939 г. №№ 3, 5 и 6.

Микаэль Рафили—Низами Ганджеви, г. „Советская
Украина“, Киев, 5 мая 1939 г.

— Жизнь и творчество великого Низами,
„Бакинский рабочий“, 6 июня 1933 г.

— „Золотой век“ азербайджанской литера-
туры, „Бакинский рабочий“, 5 июля 1939 г.

— „Низами“ газ. „Молодой рабочий“ 2 и
3 июля 1939 г.

— Поэзия азербайджанского народа. „Ан-
тология азербайджанской поэзии“, Б. 1938;
М., 1939.

Низами, изд. союза советских писателей Азербайджа-
на, Баку, 1939, стр. 132.

„Сокровищница тайн“ (Отрывок из поэмы) в пере-
воде Григ. Птицына, „Литературный Азер-
байджан“ 1939, № 3.
1939, №№ 5 и 6.

„Хосров и Ширин“—в переводе Григ. Птицына. „Ли-
тературный Азербайджан“, 1939, №№ 5—6.

Е. Э. Бертельс—Гениальный азербайджанский поэт Ни-
зами. „Правда“, 3 февраля 1939 г. № 33; „Ба-
кинский рабочий“, № 31, 8 февраля 1939 г.

Араслы — Великий азербайджанский поэт Низами.
„Молодой рабочий“, 24 апреля 1939 г.

„Семь портретов красавиц“—Как Бахрам во вторник
посетил красный шатер. Перевод Б. Лебе-
дева, Я. Кейхауза и К. Симонова. „Антология
азербайджанской поэзии“, Б. 1938; М. 1939.

„Искендер-Намэ“—Описание города Барды и сооб-
щение Искендеру о красоте Нушабэ. Пе-
ревод Е. Долматовского и К. Симонова.

QƏRBI-JEVRONA DILLƏRINDƏ

Nizami. Die Schöne vom Schlosse, Muhammed Nisam eddin dem Gendscher nachgebildet von Franz v. Erdmann. Kasan, 1832, s. XIII, 145 s.

Nizami. Heft Peiker. Ein romantisches Epos des Nizami Genge'i, hrsg. von H. Ritter und I. Rypka. Praha, 1934. (Ceskoslovensky Ustav Orientalni v. Praze. Monografie Archivu Orientalnaho, v. III).

Nizami. La source de la vie dans le Pays des ténèbres. Pizzi, Italo, Chrestomathie persane. Turin, 1889, p. 53—55.

Nizami. De expeditione Russorum Berdaam versus auctore in primis Nisamio, disseruit Franciscos Erdmann. P. I. Casani, 1826, IX, 74 p.

Nizami. Le Faucon et le Rossignol. Отрывок из „Makhzan i Asrar“. Pizzi, Italo. Chrestomathie Per-
sane. Turin, 1889. p. 55—56.

Nizami. „Makhzan-ul-asrar“, „Khosraw u Schirin“, „Laila u Madjnun“, „Haft Paikar“ Bax: Browne E. A. literary History of Persia. V. II. Lon-
don, 1928, p. 399—410.

Binyan. Laurence. The poems of Nizami. London 1928.

Duda. H. Ferhad and Shirin. Die literarische Geschichte eines persischen Sagenstoffes. Praha, 1933. (Monografie Archivu Orientalnaho, v. II).

H. Jolowicz. Blüthenkranz morgenländischer Dichtung. Breslau, 1860.

Horn, Paul. Geschichte der Persischen Literatur. Lpz, 1901, str. 55, 136, 147, 160, 181—188. Die orientalischen Literaturen von E. Schmidt,

- A. Erman, C. Bezold u-and. Brl.-Lpz., Teubner, 1906.
- Ritter*, Helmut—Über die Bilersprache Nizamis. Brl.—Lpz., 1927. (Studien z. Gesch. u. Kultur des Islamischen Orient).
- W. Bacher*. Nizamis Leben und Werke, Leipzig, 1871.
- H. Ethé*. Neopersische Literatur, в „Grundriss der Iranischen Philologie“, II.
- Hammer*. Schirin, ein persisches romantisches Gedicht nach morgenländischen Quellen, Leipzig, 1809.
- Hammer*. Geschichte der schönen Redekünste Persiens, 1818.
- Rizzi*. Storia della poesia Persana, 1, 1894.
- Rieu*, Catal. of the pers. manuscripts in the Brit. Museum, II, London, 1881.
- Bland*, N. Makhzan ul Asrar, the Treasury of Secrets: being the first of the five Poems or Kham-sah, of Shaikh Nizami. Edited from an ancient Manuscript by... London, 1844 (Society for the Publ. of Orient. Texts X).
- Rückert*, Fr. Alexanderbuch „Frauentaschenbuch“, 1824, стр. 415—496).
- Atkinson*, I. Laili u Majnun, a poem from the original of Nizami. London, 1836; London, 1905.
- Wilson*, C. E. The Haft Paikar... by Nizami of Ganjah. 2 vols. London, 1924.
- Charmoy*, T. B. Expedition d' Alexandre le Grand contre les Russes, extrait de l'Iskender—Name, СПБ, 1829, (стр. 162+141+140).
- Spiegel*, F. Die Alexandersage bei den Orientalen (Leipzig, 1851).
- H. Wilber*, force—Clarke. The Sikandar Nama—e Bara, translated with remarks and life of author, (London, 1881), стр. XXXII+832.

Devlet Kitabxanası
16/64

KITABЪN ICINDƏKILƏR

	3
Boyük Azərbajcan şairi	.
Nizaminin dövry	4
Nizami dövryində ədəbijat	8
Nizaminin dili	13
Nizaminin həjatlı	21
Nizaminin jaradıçlılıq «sirrlər xəzinəsi»	36
«Xosrov və Şirin»	42
«Lejli və Məcnun»	65
«Həft pejkər» (Jeddi gezəl)	75
«İskəndərnamə»	86
Azərbajcan dilində	100
Nizami haqqında	100
Rus dilində	102
Qərbi-Jevropa dillərində	105

Texredaqtoru: ZEJNAL AQAJEV

Qorreqtoru: HAÇЬ QƏDIROV

Istehtsalata verilmiş 11/VIII-39. Capa imzalan-
mış 15/X-39. Cap listi 3¹/₂. Kağız formatsı
62×94¹/₃₂. Tıraz 5100. Sifariş № 665. Baş
Mətbuat Mydirliji Məvəkkilliği № 4750.
Azərnəşr № 61/35.

Azərnəşr mətbəəsində cap edildi, 26-lar adına
„Kitab Sarayı“, Bakı, Əli Bajramov kycəsi.

1 manat

1939
376

P-54

МИКАИЛ РАФИЛИ

НИЗАМИ

ЖИЗНЬ И ТВОРЧЕСТВО

Издательство Союза Советских Писателей Азербайджан
Баку—1939